

Azərbaycan və Mavritaniya arasında əməkdaşlığın inkişafı üçün böyük potensial var

Prezident İlham Əliyev Mavritaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib



Əvvəli 1-ci səh.

Prezident İlham Əliyev səfirə söhbət etdi.

Azərbaycanın və Mavritaniyanın önəmli olaraq dostluq şəraitində əməkdaşlıq etməsindən məmnunluğunu bildiren dövlətimizin başçısı bunun beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də qarşılıqlı dəstək və birgə fəaliyyətdə də özünü büruzə verdiyini dedi. Prezident İlham Əliyev müxtəlif sahələrdə münasibətlərimizin möhkəmləndirilməsinin önəminə toxunaraq, siyasi əlaqələrimizin genişləndirilməsinin, ikitərəfli əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin təşkilinin, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsinin zərurliyini qeyd etdi.

Xoş sözlərə görə minnətdarlığını bildiren səfir ilk növbədə Mavritaniya Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaninin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Sid Əhməd əl-Bekaye Hamadi vurğuladı ki,



Mavritaniya Prezidenti dost ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsi ilə bağlı ona tapşırıqlar verib.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Mavritaniya Prezidentinə çatdırmağı xahiş etdi.

Sid Əhməd əl-Bekaye Hamadi COP29-un çox uğurla keçirilməsi və Azərbaycan Prezidentinin müdrik rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazanması və sürətli inkişafı münasibətilə təbriklərini çatdırdı.

Ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu deyən səfir səhiyyə, təhsil, kənd təsərrüfatı, balıqçılıq və mədəniyyət sahələrindəki geniş imkanları qeyd etdi. O, həmçinin Mavritaniyadan olan tələbələr üçün Azərbaycanda təhsil təqaüdlərinin verilməsi imkanlarına baxılmasını xahiş etdi.

Görüşdə ikitərəfli iqtisadi-ticarət əlaqələrin potensialının artırılması üçün müvafiq işçi qruplarının yaradılması və səfərlərin təşkil edilməsi məsələsi qeyd olundu.

Söhbət zamanı elm və təhsil sahələrində əməkdaşlıqla bağlı da fikir mübadiləsi aparıldı.

İqtisadi əməkdaşlıqla bağlı imkanların müəyyənəşdirilməsi zəruridir

Prezident İlham Əliyev El-Salvadorun ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib



Əvvəli 1-ci səh.

Prezident İlham Əliyev səfirə söhbət etdi.

Dövlətimizin başçısı əməkdaşlığımızın qurulması istiqamətində səfirin öz söylərini əsirgəməyəcəyinə, bu baxımdan onun Azərbaycanın rəsmi qurumları ilə səmərəli əlaqələr quracağına ümidvar olduğunu bildirərək, bir sıra sahələrdə, o cümlədən iqtisadi əməkdaşlıqla bağlı imkanların müəyyənəşdirilməsinin zərurliyini vurğuladı.

Səfir ilk növbədə COP29-da ölkəmizin iştirakını məmnunluqla xatırlayaraq, bu tədbirin yüksək səviyyədə təşkil edilməsi ilə bağlı Azərbaycan Prezidentini təbrik etdi. O vurğuladı ki, COP29-un təşkili, ölkəmizin inkişafı və əldə etdiyi nailiyyətlər, Bakı şəhərinin gözəlliyi bu tədbir zamanı El-Salvadorun Azərbaycana səfərə gəlmiş nümayəndə heyətinə dərin təəssürat başışlayıb.



Bu il Azərbaycanla El-Salvador arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyinin qeyd edildiyini deyən Enrique Haime Calderon müxtəlif istiqamətlərdə əməkdaşlığın qurulmasının vacibliyinə, o cümlədən infrastruktur, nəqliyyat, energetika sahələri üzrə ölkəsinə investisiya qoyuluşu imkanlarının müəyyən edilməsinin önəminə toxundu.

Səfir Azərbaycanın energetika sahəsində böyük uğurlar qazandığını vurğulayaraq, bu istiqamətdə ölkəmizin təcrübəsinin öyrənilməsində maraqlı olduğunu bildirdi.

Dövlət başçısı əlaqələrimizin irəli aparılması üçün ilk növbədə adi insanların və biznes dairələrinin ölkələrimiz barədə daha çox məlumatlandırılmasının vacibliyinə toxundu.

Söhbət zamanı Azərbaycanla El-Salvador arasında iqtisadiyyat, ticarət, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq üçün böyük perspektivlərin olduğu qeyd edildi.

Yəmən hər zaman Azərbaycanın yanındadır

Prezident İlham Əliyev Yəmənün Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Əvvəli 1-ci səh.

Prezident İlham Əliyev səfirə söhbət etdi.

Dövlətimizin başçısı COP29 zamanı Yəmənün vitse-prezidenti ilə görüşünü xatırladaraq, bunun əlaqələrimizin tarixində bu səviyyədə ilk görüş olduğunu qeyd etdi və orada müzakirə olunan məsələlərin həyata keçirilməsinin əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev ilk növbədə beynəlxalq müstəvidə qarşılıqlı dəstəyin davam etdirilməsinin, iqtisadi sahədə, o cümlədən ticarət, sənaye qoyuluşu və digər istiqamətlərdə imkanların artırılmasının zərurliyini bildirdi.

Səfir əvvəlcə Yəmən Prezident Şurasının Sədri Rəşad Məhəmməd əl-Aliminin salamlarını və Azərbaycan xalqının rifahı ilə bağlı yeni uğurlar arzularını Prezident İlham Əliyevə, həmçinin Yəmən xalqının salamlarını Azərbaycan xalqına çatdırdı. Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Yəmən Prezident Şurasının Sədrinə çatdırmağı xahiş etdi.

Məhəmməd Saleh Əhməd Turqi eyni zamanda bu günə qədər beynəlxalq təşkilatlar çərçivəsində Yəmənə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi və bunu yüksək qiymətləndirdiklərini dedi.

Səfir COP29-un çox yaxşı səviyyədə təşkili ilə bağlı təbriklərini ifadə edərək vurğuladı ki, bu tədbir Azərbaycan Prezidentinin müdrik rəhbərliyini bütün dünyaya göstərdi, COP29-da iştirak edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gücünün, qüdrətinin bir daha şahidi oldular.



Məhəmməd Saleh Əhməd Turqi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi münasibətilə Prezident İlham Əliyevə təbrik edərək, bu yarınlarda Qarabağa səfirini məmnunluqla xatırladı və bundan şərəf duyduğunu dedi. Səfir dövlətimizin başçısının rəhbərliyi ilə orada aparılan bərpa və quruculuq işlərinin böyük heyranlıq doğurduğunu vurğuladı, qi-

sa müddətdə şəhərlərin salınmasını, yol-nəqliyyat qovşaqlarının, tunellərin ərşəyə gətirilməsinin Azərbaycan dövlətinin gücünün bir daha təzahürü olduğunu qeyd etdi.

Diplomat Yəmənün hər zaman Azərbaycanın yanında olduğunu deyərək, iki qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi ilə bağlı söylərini əsirgəməyəcəyini bildirdi. Səfir Yəmənün iqtisadi sahədə də Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğuladı və bununla bağlı ölkəmizin iş adamlarının Azərbaycana səfirinin təşkilinin önəmini qeyd etdi.

Hələ sovet dövründə Azərbaycanda Yəmənün çoxsaylı tələbələrini təhsil aldığını və həmin müxtəssislərin müxtəlif sahələrdə Yəmənün inkişafına töhfə verdiklərini deyən səfir yəmənli tələbələr ölkəmizdə təhsil almaq istədiklərinin davam etdirilməsinin vacibliyinə toxundu.

Söhbət zamanı Azərbaycanın və Yəmənün beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd olundu, iqtisadiyyat, ticarət, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə işbirliyi imkanlarının artırılmasının vacibliyi bildirildi.

E.S.İsayevin Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.13-cü bəndinə uyğun olaraq **qərara alıram**:

Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2024-cü il

Azərbaycan Mərkəzi və Şərqi Avropa regional qrupuna sədr və COP16 Bürosuna üzv seçilib

Dekabrın 2-13-də Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı (COP16) çərçivəsində Azərbaycan Respublikası yekdilliklə təmsil olunduğu Mərkəzi və Şərqi Avropa regional qrupuna iki il müddətinə sədr və COP16 Bürosuna üzv seçilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, sədrlik dövründə ölkəmiz həmçinin qurumun Tərəflər Konfransının vitse-prezidentliyini də həyata keçirəcək. Qeyd olunub ki, qrupa Azərbaycan Respublikası ilə birlikdə Şərqi və Mərkəzi Avropadan 15 dövlət daxildir. 2001-ci ildə COP5 çərçivəsində təsis edilmiş UNCCD-nin Şərqi və Mərkəzi Avropa qrupunun Regional Fəaliyyət Proqramı 2015-ci ildə təsdiqlənib. Qrup çərçivəsində regional fəaliyyətin gücləndirilməsi, biliklərin artırılması, ekoloji kənd təsərrüfatı və sair prioritet sahələr müəyyən olunub.

On iki regionun təmsil olunduğu COP16 Bürosunun əsas vəzifələri COP qərarlarının həyata keçirilməsinə nəzarət və gələcək COP iclasları üzrə işlərin təşkilidir. COP Bürosu həmçinin COP sessiyaları arasında həyata keçirilən öhdəliklərin icrasına nəzarət edir.

"Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin təkrar nəşrinin birinci kitabı oxuculara təqdim edilib

Azərbaycan Dövlət Nəşriyyatı ("Azərneşr") "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin təkrar nəşrinə başlayıb.

AZƏRTAC xəbər verir ki, çoxcildliyin birinci kitabına Ulu Öndər Heydər Əliyevin xalqın istəyi və tələbi ilə yenedən ölkə rəhbərliyinə gəldiyi 1993-cü ildə çıxışları, nitq-ləri, bəyanatları, müraciətləri, müsahibələri və s. daxil edilib. Kitabda yer alan material-lar 1993-cü ilin iyunundan oktyabrınadək olan dövrü əhatə edir. Bu materiallarda həmin dövrdə ölkəmizin ictimai-siyasi həyatında baş vermiş mühüm proseslər müdrikliklə, obyektiv şəkildə təhlil olunur. Kitabda müstəqilliyin qorunub saxlanılmasının, inkişaf etdirilməsinin dahiyanə təcrübəsi əksini tapıb, milli dövlət quruculuğu prosesinin başlıca istiqamətləri dəqiqliklə və uzaqgörənliklə müəyyənləşdirilib.


Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı ictimai-siyasi fəaliyyətinin 1993-cü ilin iyunundan sonrakı dövrünü əhatə edən "Müstəqilliyimiz əbədidir" kitabı ilk dəfə "Azərneşr" tərəfindən 1997-ci ildən başlayaraq 46 cildə nəfis tərtibatda nəşr edilib. Çoxcildlik respublika ictimaiyyətinə yaxşı məlumdur. Cildlərin xronoloji ardıcılıqla təqdim edilməsi tədqiqatçılar üçün geniş imkanlar yaradır. Kitablarda Heydər Əliyevin müxtəlif ölkələrə səfərləri, sammitlərdə iştirakı, görüşləri, bəyanatları, məktubları, Ermənistan-Azərbaycan münasibəti ilə bağlı mühüm çıxışları, Azərbaycanın gələcək xarici ölkə rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlarla görüşləri zamanı çıxış və nitqləri təqdim olunub və bütün bunlar o dövrün öyrənilməsi üçün dərs vəsaiti kimi qəbul olunur.

"Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər

Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli sərəncamından ruhlanan "Azərneşr"-in kollektivi "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyini təkrar nəşr edib oxuculara çatdırmağı qarşısına məqsəd qoyub. Təkrar nəşrin səbəbi cə-

miyyətin bütün təbəqələrindən olan insanların - gənclərin, tələbələrin, tədqiqatçıların, elm adamlarının, dissertantların, politoloqların, iqtisadçıların - bir sözlə, çoxcildliyin oxucu kütləsinin istəyi və tələbatıdır. İnanırıq ki, bu kitabı incələklərinə qədr öyrənərək mənimsəyən Azərbaycan vətəndaşları qətiyyətlə və məsuliyyətlə deyəcəklər: "Heydər Əliyevin hər bir əsəri dərslikdir - vətəndaşlıq, dövlətçilik və Vətəna sevgi dərslidir".

Çoxcildliyin buraxılışına məsul "Azərneşr"-in baş redaktoru Ələvsət Ağalarovdur. Nəşrin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə olunub.



Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 504

QƏRAR

Bakı şəhəri, 2 dekabr 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 365 (Cild I); 2024, № 3, maddə 315; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 5 sentyabr tarixli 399 nömrəli Qərarı) ilə təsdiq edilmiş

"Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 8.3-cü bənd üzrə:
1.1. üçüncü abzasdan "(ixtisaslaşmaların)" sözü çıxarılsın;
1.2. beşinci abzasdan "(ixtisaslaşmaların)" sözü çıxarılsın və həmin abzasa "standartlarını," sözündən sonra "ixtisaslaşmaların adlarını (magistratura səviyyəsinə münasibətdə)," sözləri əlavə edilsin.
2. 8.4-cü bənd üzrə:

2.1. birinci abzasdan "(ixtisaslaşmalar)" sözü çıxarılsın;
2.2. dördüncü-yeddinci abzaslar müvafiq olaraq beşinci-səkkizinci abzaslar hesab edilsin və aşağıdakı məzmununda dördüncü abzas əlavə edilsin:
"- ixtisaslaşmaların adları (magistratura səviyyəsinə münasibətdə);"
3. 8.5-ci bəndin birinci abzasından "(ixtisaslaşmalar)" sözü çıxarılsın.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 505

QƏRAR

Bakı şəhəri, 2 dekabr 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 467 (Cild I); 2024, № 3, maddə 307; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 5 sentyabr tarixli 395 nömrəli Qərarı) ilə təsdiq edilmiş "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi

Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci və 1.9-cu bəndlər aşağıdakı redaksiyada verilsin:
"1.2. Magistratura təhsili Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ali təhsilin magistratura səviyyəsi üzrə müəyyən edilmiş ixtisasların təsnifatına uyğun olaraq müxtəssis hazırlığın ixtisaslaşmalar (sahələr, fənlər, dillər, dil və ədəbiyyat, regionlar, ölkələr, nəqliyyat növləri) üzrə həyata keçirilməsini təmin edir. Hər bir ixtisas üzrə ixtisaslaşmalar ixtisasın təhsil proqramı ilə müəyyən olunur;"

"1.9. Magistratura səviyyəsində ixtisaslaşmalar üzrə müxtəssis hazırlığı bakalavriat səviyyəsi üzrə buraxılışı olan ali təhsil müəssisələrində (ali təhsilin magistratura səviyyəsi üzrə müəyyən edilmiş ixtisasların təsnifatında nəzərdə tutulmuş hallarda xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) həyata keçirilir."
2. 2.2-ci bənddə "magistr hazırlığı" sözləri "magistratura təhsili" sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 506

QƏRAR

Bakı şəhəri, 2 dekabr 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 3, maddə 261 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 5 sentyabr tarixli 395 nömrəli Qərarı) ilə

təsdiq edilmiş "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
"1.4. Rezidentura təhsili Azərbaycan Respublikası Nazirlər Kabinetinin ali təhsilin rezidentura səviyyəsi üzrə müəyyən etdiyi ixtisasların təsnifatına uyğun olaraq həkim-müxtəssis hazırlığının ixtisaslaşmalar üzrə həyata keçirilməsini təmin

edir. Hər bir ixtisas üzrə ixtisaslaşmalar həmin ixtisasın təhsil proqramında sahələr üzrə müəyyən olunur."

2. 3.2-ci bənddə ", bu Qaydaların əlavəsi" sözləri "müvafiq təhsil proqramları" sözləri ilə əvəz edilsin.
3. Qaydalara əlavə - "Rezidenturada həkim-müxtəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti" ləğv edilsin.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 503

QƏRAR

Bakı şəhəri, 2 dekabr 2024-cü il

Ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələri üzrə ixtisasların təsnifatının təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın, "Rezidenturada həkim-müxtəssis hazırlığı aparılan ixtisasların Təsnifatı"nın və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı"nın təsdiq edilməsi haqqında" 2011-ci il 14 iyun tarixli 95 nömrəli, "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı"nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın təsdiq edilməsi haqqında" 2009-cu il 12 yanvar tarixli 8 nömrəli, "Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın təsdiq edilməsi haqqında" 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli və "Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı"nın təsdiq edilməsi və "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə" 2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında" 2019-cu il 11 fevral tarixli 45 nömrəli qərarlarında dəyişiklik edilməsi və "Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın təsdiq edilməsi haqqında" 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli Qərarının ləğv edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı" təsdiq edilsin (1 nömrəli əlavə).
2. "Ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə ixtisasların Təsnifatı" təsdiq edilsin (2 nömrəli əlavə).
3. "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı" təsdiq edilsin (3 nömrəli əlavə).

4. "Ali təhsilin rezidentura səviyyəsi üzrə ixtisasların Təsnifatı" təsdiq edilsin (4 nömrəli əlavə).

5. "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın, "Rezidenturada həkim-müxtəssis hazırlığı aparılan ixtisasların Təsnifatı"nın və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 6, maddə 568 (Cild I); 2024, № 1, maddə 82) 1-ci və 2-ci hissələri ləğv edilsin.

6. "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı"nın təsdiq edilməsi

si və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın təsdiq edilməsi haqqında" 2009-cu il 12 yanvar tarixli 8 nömrəli, "Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın təsdiq edilməsi haqqında" 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli və "Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı"nın təsdiq edilməsi və "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə" 2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabineti-

nin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 343 (Cild I) I-ci hissəsi ləğv edilsin.

7. "Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 10, maddə 976 (Cild I) ləğv edilsin.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Qərarın əlavəsi ilə

www.azerbaijan-news.az və nk.gov.az sayında tanışı ola bilərsiniz.



Milli Məclisin iclasında

2025-ci ilin dövlət büdcəsinin layihəsi ikinci oxunuşda qəbul edilib

Dekabrın 3-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib. Milli Məclisin Mətbuat və İctimaiyyətə Əlaqələr Şöbəsinin bildirdiyi kimi, iclasda hökumət üzvləri iştirak ediblər.

Milli Məclisin Sədri Sahibə Qafarova gündəliyə 10 məsələnin - 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda daxil edildiyini, birinci məsələnin "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi (ikinci oxunuş) olduğunu bildirib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu məsələ barədə məlumat verib. Bildirib ki, "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi həm komitələrdə, həm də Milli Məclisin plenar iclasında birinci oxunuşda geniş müzakirə olunub. Plenar iclasdan sonra büdcə zərfinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə ikinci oxunuşda müzakirəsi keçirilib və komitə üzvlərinin qaldırdığı məsələlərə münasibət bildirilib.

Komitə sədri vurğulayıb ki, növbəti ilin dövlət büdcəsinin layihəsi ölkə Prezidenti tərəfindən müəyyən edilmiş strateji vəzifə və təşəbbüsləri, habelə yeni dövrün çağırışlarını, milli inkişaf prioritetlərindən irəli gələn sosial-iqtisadi hədəfləri özündə əks etdirir və onların icrası üçün zəruri maliyyə təminatı yaradır. O, qanun layihəsinin büdcə qanunvericiliyinin tələblərinə, ölkənin strateji sonrakı müddəalarına cavab verdiyini deyib.

Azər Əmiraslanov qeyd edib ki, 2025-ci ilin büdcə zərfinə makroiqtisadi sabitlik, davamlı iqtisadi artım və büdcə dayanıqlığı, iqtisadi siyasətin prinsipləri və əsas hədəfləri müəyyən edilir. Rifaha və iqtisadi artıma yönəldilmiş xərclər bir-birini tamamlayır və gələcək realtyarın cavab verir. O, diqqətə çatdırıb ki, layihədə sosial xərclərin həcmi və strukturunu vətəndaşların sosial müdafiəsinin və rifahının dövlət diqqət mərkəzində saxlanıldığını göstərir. İqtisadiyyatın şaxələndirilməsi üçün stimullaşdırıcı və təşviqədi tədbirlər nəzərdə tutulur. Sənəd Böyük qaydış programının maliyyələşdirilməsi, Qarabağda və Şərqi Zəngəzurdə yenidənqurma və bərpa prosesinə, bu ərazilərdə iqtisadi həyatın canlandırılmasına və məskunlaşmaya öz layiqli töhfəsini verəcək.

Komitə sədri bildirib ki, müdafiə və milli təhlükəsizlik üçün büdcə vəsaitlərinin artırılması həm ölkənin təhlükəsizliyinə, həm də regionda sülh və sabitliyin qorunmasına xidmət edir. Büdcənin strateji istiqamətləri Azərbaycanın regionda iqtisadi, siyasi və hərbi cəhətdən liderlik mövqeyini daha da möhkəmləndirir. O, növbəti il üçün planlaşdırılan dövlət büdcəsinin milli maraqlarımızın, iqtisadi müstəqilliyimizin, dövlət suverenliyimizin qorunmasına xidmət edən strateji maliyyə sənədi olduğunu vurğulayıb.

Sonra iclasda məsələ ətrafında müzakirələr aparılıb. Komitə sədri Hicran Hüseynova, deputatlar Qüdrət Həsənzadə, Jalal Əliyev, Vüqar Rəhimzadə, Hikmət Məmmədov ölkənin 2025-ci il üçün dövlət büdcəsi layihəsi barədə fikirlərini söyləyiblər.

Çıxışlarda dünyada gedən geosiyasi proseslər fonunda Azərbaycanın rəqabətədayanqlı iqtisadiyyatının təmin edilməsinin vacibliyi bildirilib. Qeyd olunub ki, bu baxımdan 2025-ci ilin dövlət büdcəsində ölkənin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, işğaldan azad olunmuş ərazilərimizin bərpası prioritet məsələləri təşkil edir. Eyni zamanda dövlət büdcəsinin sosialyönümlülüyü ölkədə aparılan uğurlu iqtisadi siyasətin əsas hədəflərinin reallaşmasını ifadə edir. İqtisadi islahatların dərinləşməsi, sosial layihələrin uğurla həyata keçirilməsi üçün yaxşı zəmin yaradıldığı deyilib.



Deputatlar vurğulayıblar ki, Azərbaycanda vətəndaş məmnunluğunun artırılması, insanların rifahının yüksəldilməsi əsas prioritetlərdir. Çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin formalaşması, investisiya cəlb ediciliyi, şəfəflığın artırılması, müasir idarəçilik sisteminin yaradılması, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq böyük qaydış programının uğurla icrası və digər bu kimi mühüm amillər Azərbaycanın dayanıqlı sosial-iqtisadi inkişafından xəbər verir.

Müzakirələrin yekununda "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra gündəliyin növbəti iki məsələsi - "Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında" və "İşsizlikdən Sığorta Fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihələri təqdim edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu məsələlər barədə məlumatında hər iki layihənin birinci oxunuşda ətraflı təqdim edildiyini söyləyib. O, xatırladı ki, Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsinin gəlir və xərcləri cari illə müqayisədə 10,5 faiz, İşsizlikdən Sığorta Fondunun növbəti il büdcəsinin gəlir və xərcləri isə cari illə müqayisədə 9,5 faiz çoxdur.

Bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun növbəti il üçün büdcəsinin sosial rifahın daha da yaxşılaşmasına, işsizlik səviyyəsinin azaldılmasına, daha geniş məşğulluq imkanlarının yaradılmasına, aztəminatlı ailələrin, şəhid ailələrinin, qazi və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsinə şərait yaradacaq.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

Azər Əmiraslanov hər iki sənəd barədə bu komitənin müsbət rəyini açıqlayıb.

Müzakirələrdə parlamentin komitə sədri Tahir Rzayev, deputatlar Azər Badamov, Vüqar Bayramov, Elman Nəsirov çıxış edərək, təqdim edilmiş sənədlərin öhalinin sosial rifahının yaxşılaşdırılmasına, xalqımızın gələcək həyat səviyyəsinin daha da yüksəldilməsinə mühüm əhəmiyyət kəsb etdiyini söyləyiblər. Deputatlar növbəti ildə sosial müdafiə sahəsinə ayrılan vəsaitin artırılmasının öhalinin müxtəlif sosial qruplarına dövlət dəstəyinin bəzər nümünəsi olduğunu deyiblər. Qeyd edilib ki, öhalinin aztəminatlı təbəqəsinin, əlilliyi olan şəxslərin, pensiyaçıların həyat şəraitinin daha da yaxşılaşdırılması prioritet olaraq qalır.

Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilən sosial yardımçı, reallaşdırılan proqramlar bu qrupdan olan insanlara daha geniş imkanlar yaradır. Bildirilib ki, təqdim olunan qanun layihələri 2025-ci ildə də sosial siyasətin uğurla aparılmasına xidmət edəcək.

Sonra "Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında" və "İşsizlikdən Sığorta Fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihələri ayrı-ayrılıqda səsə

qoyularaq ikinci oxunuşda qəbul olunub.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "Azərbaycan Respublikasının 2025-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsinin (ikinci oxunuş) təqdim edilib. O, layihəyə hər hansı əlavə və dəyişikliyin edilmədiyini nəzərə alaraq, sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Layihəyə əsasən, öhalinin əsas sosial-demografik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilir.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələyə dair bu komitənin müsbət rəy verdiyini bildirdikdən sonra qanun layihəsinin birinci oxunuşda qəbul edilib.

Sonra parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Azərbaycan Respublikasının 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. O, 2025-ci il üçün ehtiyac meyarının həddinin 285 manat məbləğində müəyyən edildiyini

deyib. O, ehtiyac meyarının yaşayış minimumuna bərabər tutulduğunu qeyd edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ barədə bu komitənin müsbət rəyini səsləndirib.

Müzakirələrdə deputat Əli Məsimli məsələ barədə öz fikirlərini açıqladıqdan sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (ikinci oxunuş) təqdim edilib. O, məəcəlləyə edilən dəyişikliklərdə güzəştlərin miqyasının və dairəsinin genişləndirildiyini, bunun o cümlədən humanitar, mədəniyyət sahələrinə də şamil edildiyini deyib. Komitə sədri layihə barədə birinci oxunuşda geniş məlumat verildiyini, ikinci oxunuş üçün hər hansı əlavə dəyişikliyin olmadığını nəzərə alaraq, sənədin səsə qoyulmasını xahiş edib.

Sənədə investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılmasına dair, teatr, kino, muzey və simfonik or-

kestr fəaliyyəti üzrə vergi güzəştlərinin verilməsi, bəzi xidmət sahələri üzrə mikrosahibkarların gəlirlərinə 75 faiz vergi güzəştinin müvafiq tələblərlə şərtləndirilmədən tətbiq edilməsi, ölkə ərazisində istehsal olunan avtobusların satışının, habelə təsdiqədi sənəd əsasında istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalının ƏDV-dən azad edilməsi, tibb turizminin inkişafı məqsədilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə tax-free rejimində ƏDV-nin geri qaytarılması, sənaye məhəllələrinin istifadəsində olan torpaq sahələrinə və əmlaklara görə idarəedici təşkilatın və operatorun torpaq və əmlak vergisindən azad edilməsi ilə bağlı və digər güzəştlər nəzərdə tutulub.

Layihədə bununla yanaşı, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi, o cümlədən bazarlara nəzarət üzrə qanunvericiliyə dəyişikliklərin edilməsi, həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta üzrə güzəştlərin məhdudlaşdırılması, vergi inzibatiyyətinin təkmilləşdirilməsi, beynəlxalq reytinglərdə ölkənin mövqeyinin yaxşılaşdırılması ilə bağlı, həmçinin bir sıra uyğunlaşma xarakterli dəyişikliklər də təklif olunur.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra komitə sədri Azər Əmiraslanov "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Vergi ödəyiciləri və vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsinin asanlaşdırılması məqsədilə hazırlanan qanun layihəsində heç bir dəyişikliyin aparılmadığını deyən komitə sədri sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Növbəti məsələ - "Nağdsız hesablaşmalar haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumatı da komitə sədri Azər Əmiraslanov təqdim edib. O, bildirib ki, nağd hesablaşma limitləri ilə bağlı olan bu qanun layihəsi ilə əlaqədar hər hansı bir qeyd, təklif daxil olmayıb.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) mahiyyətini barədə məlumatı diqqətə çatdırıb.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov dəyişikliklərlə bağlı rəhbərlik etdiyi komitənin rəyini açıqladıqdan sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra spiker Sahibə Qafarova bildirib ki, gündəliyin son məsələsi olan "Gömrük tarifi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxılıb və məsələyə dair məlumat vermək üçün komitənin sədri Azər Əmiraslanova söz verib.

Azər Əmiraslanov bildirib ki, qanun layihəsi Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştlərinin gömrük güzəştləri ilə tamamlanmasını, başqa sözlə, dəstəklənməsini nəzərdə tutur. O, deputatların layihə ilə bağlı qeyd və təkliflərinin olmadığını diqqətə çatdırıb.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Ceyhun Bayramov İƏT XİN Şurasının iclasında COP29-un nailiyyətlərindən danışdı

Dekabrın 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Məşhəd şəhərinə işgüzar səfəri çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak və çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Ceyhun Bayramov çıxışında İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsi, təşkilatın institusional inkişafı, iqtisadi-ticarət, enerji təhlükəsizliyi, ətraf mühit, nəqliyyat və kommunikasiyalar, bağlantılar və sair istiqamətlər üzrə əməkdaşlıq imkanlarının istifadəsi ilə bağlı ölkəmizin baxışından bəhs edib.

Nazirlər Şurasının 28-ci iclasının İƏT-in 2023-cü il oktyabrın 10-da Şuşa şəhərində keçirilən görüşündən bəri təşkilatın ehtiyacları və üzv dövlətlər arasında əməkdaşlıq imkanlarının gücləndirilməsi ilə bağlı əldə olunan irəliləyişlər və gələcək planların müzakirəsi baxımından əhəmiyyəti qeyd edilib.

2024-cü ildə təşkilatın sədrliyinə, habelə təşkilatın Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasının təşkilinə və qonaqpərvərliyə görə İran İslam Respublikasına təşəkkür edilib, təşkilata nəvbəti il sədrlik edəcək Qazaxıstan Respublikasına uğurlar arzulalıb.

Növbəti il ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatının



Zirvə görüşünə evsahibliyi etmək niyyətində olduğu, bu istiqamətdə bütün üzv ölkələrin aktiv iştirak və töhfələrinin vacibliyi diqqətə çatdırılıb.

Üzv dövlətlər arasında mövcud iqtisadi potensiala əsaslanan, bu istiqamətdə regional çağırışlarla mübarizədə hədəfləri təsbit edən və dayanıqlı inkişaf gündəliyi ilə uyğunluq təşkil edən "İƏT-ə Baxış 2025" strategiya sənədinin əhəmiyyəti vurğulanıb.

İƏT çərçivəsində müxtəlif sahələr, o cümlədən ticarət, investisiyalar, nəqliyyat, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, turizm, ətraf mühitin qorunması üzrə əməkdaşlığın təşviqi baxımından ixtisaslaşmış qurumların fəaliyyətinin va-

ciibliyi qeyd olunub. İƏT Araşdırma Mərkəzi və Təmiz Enerji Mərkəzinin ölkəmizdə fəaliyyət göstərəcəyi, bu baxımdan sözügedən qurumların effektivliyinin təmin olunması üzrə onların təsisat sənədlərinin imzalanması və ratifikasiyasının mühüm olduğu qeyd edilib.

İƏT ölkələrinin bir çoxunun dənizə çıxışı olmadığını nəzərə alaraq, xüsusilə Şimal-Cənub dəhlizi, Şərqi-Qərbi Trans-Xəzər Orta dəhliz, Rəqəmsal İpək yolu, Bakı-Tbilisi-Qars dəmiryolunun modernləşdirilməsi, habelə İran ərazisindən keçərək Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Şərqi Zəngəzur iqtisadi bölgəsini əlaqələndirəcək re-

gional nəqliyyat və infrastruktur layihələrinin əhəmiyyəti diqqətə çatdırılıb.

Ötən ay ölkəmizin evsahibliyi etdiyi, İƏT regionunda ilk dəfə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsindəki nailiyyətlərdən ətraflı bəhs edən nazir Bakı Maliyyə Məqsədi daxil olmaqla, COP29 çərçivəsində əldə edilmiş razılıqların iqlim dəyişikliyi ilə mübarizə istiqamətində vacib dönüş nöqtəsi olduğunu bildirdi.

Regional dayanıqlı inkişaf təşəbbüsündən bəhs edən Ceyhun Bayramov bu istiqamətdə COP29 çərçivəsində imzalanmış "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" in bölgəmizdə iqtisadi inkişaf və enerji təhlükəsizliyinin təminində mühüm rol oynayacağına dair inamını ifadə edib.

Sonda "Məşhəd Kommünikasi" adlı yekun sənəd qəbul edilib.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin rəisi general-polkovnik Yaşar Kadioğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirdi. O, iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. General-polkovnik Z.Həsənov Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Diaqnoz İclası çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi qeyd edib.

Türkiyə nümayəndə heyətinə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbədən sonra ordu quruculuğu istiqamətində aparılan uğurlu islahatlar barədə məlumat verilib.

General-polkovnik Y.Kadioğlu isə öz növbəsində səmimi qəbul və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək Azərbaycan və Türkiyə arasında strateji mütəfəqiliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Keçirilən birgə təlimlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm



əhəmiyyətə malik olduğu vurğulanıb. Görüşdə həmçinin hərbi əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Sonra müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Korim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə ölkələrimiz ar-

sında hərbi əməkdaşlığın daha da genişləndirilməsində bu cür görüşlərin zəruriliyi diqqətə çatdırılıb. Hər iki qardaş ölkənin hərbi qüvvələrinin peşəkarlığının daha da artırılması məqsədilə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi qeyd olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

NATO-nun proqramlarında iştirak edən Azərbaycan hərbi qulluqçularının fəaliyyəti yüksək qiymətləndirilib

NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən keçirilən "15-ci NATO günləri" tədbiri çərçivəsində Azərbaycanın müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanov ölkəmizdə səfərdə olan Müttəfiqlərin Avropadakı Ali Komandanlığı (SHAPE) Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bruasad Gunnsteinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.



Azərbaycan Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə hər iki tərəf arasında münasibətlərin cari vəziyyəti yüksək qiymətləndirilib və qurulan əlaqələrin bun-

dan sonra da inkişafı üçün perspektivdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ÖİK) və digər proqram-

larında iştirak edən hərbi qulluqçularımızın fəaliyyəti yüksək qiymətləndirilib. Bundan sonra da müxtəlif təlim və kurslarda iştirak edəcək hərbi qulluqçular arasında təcrübə mübadiləsinin və özünütəkmilləşdirmənin vacibliyi xüsusi vurğulanıb.

Tərəflər arasında keçirilən görüş əsasında münasibətlərin inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Azərbaycan və İran XİN rəhbərləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Dekabrın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirakı çərçivəsində İranın xarici işlər naziri Seyid Abbas Araçqi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan və İran arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya sahələri üzrə birgə layihələr, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Ceyhun Bayramov İƏT-in Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasının yüksək səviyyədə təşkilinə, habelə təşkilata uğurlu sədrliyə görə İran tərəfini təbrik edib.

O, iki ölkə arasında tarixi qonşuluq, dostluq, mədəni bağlara əsaslanan əməkdaşlığın inkişafında ali və yüksək səviyyə-



li dialoqun, qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsinin vacibliyini qeyd edib.

Xüsusilə energetika və nəqliyyat dəhlizləri sahəsində Azərbaycan-İran əməkdaşlığının inkişafı istiqamətində bir sıra vacib təşəbbüslərin həyata keçirildiyi, əldə olunan razılıqların və onların icrasının əhəmiyyəti qeyd olunub. İran ərazisindən keçərək Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Şərqi Zəngəzur iqtisadi

bölgəsini əlaqələndirəcək regional nəqliyyat və infrastruktur layihələrinin əhəmiyyəti diqqətə çatdırılıb.

Regional və beynəlxalq çoxtərəfli platformalar, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Milli QHT Forumu İctimai suların formalaşdırılmasında pozuntulara və üzvlükdən sui-istifadə hallarına dair bəyanat yayıb

Azərbaycan Milli QHT Forumu İctimai suların formalaşdırılmasında pozuntulara və üzvlükdən sui-istifadə hallarına dair bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: "Azərbaycan Milli QHT Forumu bir sıra dövlət qurumları, xüsusilə yerli icra hakimiyyəti orqanları yanında İctimai suların formalaşdırılmasında kobud pozuntuların müşahidə edir. Bəzi hallarda yerlərdə bir sıra

qurumlar seçkilə təsisat olan İctimai sulara təyinat əsasında tərkib formalaşdırır, hətta buna dair daxili sərəncamlar imzalayır". Azərbaycan Milli QHT Forumu bu cür halların Azərbaycan Respublikasının "İctimai iştirakçılıq haqqında" Qanununa zidd olduğunu bəyan edib.

"Apardıığımız təhlillər göstərir ki, hazırda mərkəzi icra hakimiyyəti qurumları üzrə mövcud İctimai suların təxminən 25%-i eyni şəxslərdən ibarətdir. Azərbaycan əleyhi-

nə iş aparan bir sıra xarici dövlətlərin, Qərbi səfirliklərinin təsiri altında olan şəxslərin dövlət qurumları yanında İctimai sulara müxtəlif üsullarla düşməsi, bu statusdan sui-istifadə etməsi, mandatlarından kənar fəaliyyət halları, özlərini "qrant vasitəçiləri" kimi apararaq məlumat toplanması barədə siqnallar narahatlıq doğurur. Bəzi Qərbi səfirliklərinin Azərbaycanada İctimai sularla təmsil olunan QHT-ləri ələ almağa çalışaraq, onlara özlərinin balansında olan nəq-

liyyat vasitələrini bağışlamaq istəkləri barədə də məlumatlar var.

Azərbaycan Milli QHT Forumu hesab edir ki, İctimai suların "İctimai iştirakçılıq haqqında" Qanunun tələblərinə uyğun fəaliyyəti təmin olunmalı, İctimai sular yalnız ictimai maraqlara xidmət etməli, ictimai nəzarəti təmin etməli, bu suların tərkibinin formalaşdırılmasında və fəaliyyətində sui-istifadə halları aradan qaldırılmalıdır", - deyə bəyanatda bildirilib.

ADA Universiteti və tərəfdaşları Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə internat tipli məktəblərdə görüşlər keçiriblər

ADA Universiteti, ADA Universiteti Fondu (ADAF) və "PAŞA Bank" in birgə təşkilatçılığı ilə keçirilən sosial layihənin ikinci mərhələsi başlayıb.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib.

Layihənin ilk təşəbbüsü 3 Dekabr - Əlilliyi olan Şəxslər Günüünə təsadüf edib. Bu münasibətlə dekabrın 3-ü 1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində və 11 nömrəli inteqrasiya təlimli internat məktəbində təhsil alan 100-dək şagirdlə görüş keçirilib.

11 nömrəli məktəbdə təhsil alan 6-11 yaşlı şagirdlərin yaradıcı düşüncə tərzini ortaya çıxarmaq, onların özlərini daha səsli şəkildə ifadə etmələrinə dəstək olmaq üçün rəssamlar tərəfindən xüsusi təlim təşkil edilib.

1 nömrəli məktəbdə təhsil alan 13 yaşdan yuxarı məktəblilər üçün isə psixoloqların iştirakı ilə xüsusi sessiyalar təşkil edilib.

Onlara pis vərdislərdən uzaq durmağın vacibliyindən, özünə və cəmiyyətə fayda vermək üçün öz üzvlərində çalışmaqın,



eləcə də təhsilə, peşəyə yiyələnmənin əhəmiyyətindən bəhs edilib. Bununla yanaşı, məktəbin pedaqoji kollektivi də şagirdlərə yaşayışda tətbiq edilən müasir metodlar barədə məlumatlandırılıb. Hər iki məktəbdə keçirilən görüşlər sağlamliq imkanları məhdudd olan məktəblilərin təqdim etdikləri musiqili-əyləncəli proqramla, tamaşalarla yekunlaşıb. Şagirdlərin kompozisiya və rəqsləri və onlara təqdim edilən hədiyyələri bu görüşü daha yaddaqlan edib.

ADA Universiteti Fondunun Sponsorluq Layihələri Şöbəsinin direktoru Firuz İsmayil Əliyeva layihə ilə bağlı bildirib: "ADA Universiteti daim tərəfdaşları ilə

birgə sosial məsuliyyət layihələrinin icrasına önəm verir, fiziki cəhətdən müəyyən məhdudiyyətlərə malik olan şəxslərin cəmiyyətə inteqrasiyasını dəstəkləyir".

Xatırladaq ki, ADA Universiteti Fondu və "PAŞA Bank" ötən il sözügedən sosial layihənin ilk mərhələsinə başlayıb. Layihə çərçivəsində internat tipli məktəblərdə təhsil alan qızlar üçün psixoloqlar tərəfindən seminar və təlimlər keçirilib. Bu tədbirlərdə tanınmış ziyalılar, Milli Məclisin deputatları və məşhur simalar da iştirak ediblər. Məktəblilər üçün həmçinin müxtəlif məkanlara ekskursiyalar təşkil edilib.

BMT-də Afrikaəsilli xalqların hüquqları üzrə ekspertlər işçi qrupunun 35-ci sessiyası başlayıb

Dekabrın 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu Yorkdakı Baş Qərargahında Afrikaəsilli xalqların hüquqları üzrə ekspertlər işçi qrupunun 35-ci sessiyası başlayıb.

AZƏRTAC-ın məlumatına görə, tədbirdə məqsəd əsasən

Afrikaəsilli xalqların müstəmləkəçilik siyasətindən gördüyü zərər ətrafında fikir mübadiləsi aparmaqdır. Müstəmləkəçiliklə mübarizədə fəal beynəlxalq QHT olaraq Bakı Təşəbbüs Qrupu (BTQ) da tədbirdə dəvət alıb.

Konfransda çıxış edən təşkilatın icraçı direktoru Abbas

Abbasov qrupun fəaliyyət coğrafiyasının genişlənməsi ilə bağlı məlumat verib və müstəmləkə regionlarındakı cari vəziyyəti tədbir iştirakçılarının diqqətinə çatdırdı. Həmin regionlarda Afrikaəsilli xalqların da yaşadığını qeyd edən BTQ-nin icraçı direktoru təşkilat olaraq onların apardığı

müstəqillik mübarizələrinə beynəlxalq hüquq çərçivəsində dəstək verməyə və aidiyyəti beynəlxalq təşkilatlara çağırış etməyə davam edəcəklərini bəyan edib.

Afrikaəsilli xalqların hüquqları üzrə ekspertlər işçi qrupunun 35-ci sessiyası dekabrın 6-dək davam edəcək.

Qvineya-Bisaunun naziri "ASAN xidmət"də olub

Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanı səfər çərçivəsində "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.



Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətə Əlaqələr Şöbəsinə AZƏRTAC-a verilən məlumatla görə, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa rəhbərlik etdiyi qurumun müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi

ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə "Qlobal Hökumət Mükəmməlliyi Mükafatı" Programı çərçivəsində "Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti" seçilərək xüsusi mükafata layiq görülməsi, o cümlədən "ASAN xidmət" modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb. Qonaqlar "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti

nin, buradakı innovativ yeniliklərin onlarda yüksək təəssürat yaratdığını və həmin təcrübənin öyrənilməsinə və tətbiqində maraqlı olduqlarını bildiriblər. Görüş çərçivəsində nümayəndə heyəti "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar "ASAN xidmət" in, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Ankarada Atatürkün məqbərəsini və Heydər Əliyev parkını ziyarət edib

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, dekabrın 3-də Azərbaycan parlamentarları Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət ediblər. Dövlət xadiminin məqbərəsi önünə əklil qoyulub. Milli Məclisin komitə sədri Səməd Seyidov fəxri qonaqlar kitabında ürk sözlərini yazıb. Daha sonra nümayəndə



heyəti Heydər Əliyev parkında olub. Azərbaycan dövlətçiliyinin memarı, Ümmümilli Liderin abidəsi önünə gül



dəstələri qoyulub. Səfər çərçivəsində Milli Məclisin nümayəndə heyəti Türkiyə, Azərbaycan və Gürcüstan parla-

mentlərinin xarici əlaqələr komitələri üzvlərinin üçtərəfli görüşündə iştirak edəcək.

Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələri rəhbərlərinin görüşü keçirilib

Dekabrın 3-də Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələri rəhbərlərinin üçtərəfli görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Türkiyə Böyük Millət Məclisinin Beynəlxalq əlaqələr komissiyasının sədri Fuat Oktay, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Gürcüstan parlamentinin Xarici əlaqələr komissiyasının sədri Niko-



loz Samxaradze iştirak ediblər. Görüşdə Fuat Oktay qeyd edib ki, müzakirələrin gündəliyinə ikitərəfli münasibətlər və regional proseslər, eləcə də birgə layihələrin həyata keçirilməsi mövzuları daxildir. "Biz davam edən birgə layihələri başa çatdırmağa çalışırıq və əməkdaşlığın yeni yollarını müəyyənləşdirməyə hazırıq", - deyərək Türkiyə parlament komissiyasının rəhbəri bildirib.

Görüş mətbuata qapalı rejimdə davam edib.

Nazir: "Azərbaycanla Qvineya-Bisau arasında qarşılıqlı münasibətlər müsbət dinamika ilə inkişaf edir"

Səhiyyə Nazirliyində Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə həmçinin Qvineya-Bisaunun ətraf mühit naziri Viriato Kassa-ma və digər rəsmilər iştirak ediblər.



Karlos Pinto Pereira Qvineya-Bisaunun Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib: "Ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik əlaqələr qurulub. Həmin müddət ərzində Qvineya-Bisau və Azərbaycan dövlətlərinin qarşılıqlı münasibətləri müsbət dinamika ilə inkişaf edir".

Görüşdə həmçinin Qvineya-Bisaudan olan tibb sahəsi üzrə mütəxəssislərin hazırlanmasına dəstək verilməsi və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatla görə, nazir Teymur Musayev ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə toxunaraq, tibb sahəsində də əlaqələrin inkişafının vacibliyini vurğulayıb. Nazirin sözlərinə görə, həmin istiqamətdə əməkdaşlıq beynəlxalq müstəvidə - Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həyata keçirilir. Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

RF Dövlət Duması Bakıda keçirilən COP29-un yüksək səviyyədə təşkilini qeyd edib

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Dövlət Dumasının sədr müavini, Azərbaycan parlamenti ilə əlaqələr üzrə deputat qrupunun kuratoru Aleksey Qordevyevlə görüşüb.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı müttəfiqlik fəaliyyəti səviyyəsində ikitərəfli münasibətlərə, o cümlədən Azərbaycan-Rusiya parlamentlərarası təmasların aktivləşdirilməsinə dair aktual məsələlərə toxunulub.

Tərəflər Bakıda uğurla başa çatmış BMT-nin İklim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) xüsusi diqqət yetiriblər. Bu kontekstdə Rusiya tərəfi tədbirin yüksək səviyyədə təşkilini qeyd edib və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Görüşdə hər iki tərəfin parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, onun praktik məzmunla dəstəklənməsi istiqamətində birgə işi davam etdir-mək niyyəti təsdiqlənib.

Türkiyə, Azərbaycan və Gürcüstan bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmləndirməkdə qərarlıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə çərçibədə axşamı Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin xarici əlaqələr komissiyalarının IX üçtərəfli iclasında bildirilib.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Beynəlxalq əlaqələr komissiyasının sədri Fuat Oktay ölkəsinin Qara və Xəzər dənizləri arasında nəqliyyat və logistika sferələrində genişləndirilməsinə, orta və ali təhsil, birgə tədqiqat mərkəzlərinin yaradılması və s. sahəsində qarşılıqlı fəaliyyətin inkişafına töhfə verməyə hazır olduğunu qeyd edib.

Türkiyə parlament komissiyasının rəhbəri xüsusən Bakı-Tbilisi-Qars dəmir yolunun

ötürücülük qabiliyyətinin genişləndirilməsi üzrə işlərin tezliklə başa çatdırılacağına ümid etdiyini bildirib.

Üç ölkə arasında iqtisadi əlaqələrin inkişafına gəlincə, F.Oktay bu ölkələrin birgə ticarət dövriyyəsinin həcmimin ildə 12 milyard dollara çatdığını qeyd edib. "Türkiyə hakimiyyəti iqtisadi əlaqələrin inkişafına mümkün töhfə verməyə hazırdır", - deyərək əmin edib.

Regional proseslərin müzakirəsi kontekstində F.Oktay Ukraynada müharibənin diplomatik yollarla dayandırılmasının vacibliyini vurğulayıb.

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Türkiyə və Gürcüstanla əlaqələri nümunəvi adlandıraraq üç ölkə arasında əməkdaşlığın global gündəm üçün mühüm əhəmiyyət kəsb etdiyini



bildirib. O, üç ölkə liderinin dövlətlərarası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfəni vurğulayıb. "Heç də təsadüfi deyil ki, bu ilin martında Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri arasında görüş keçirilib, sentyabrda isə müdafiə nazirləri səviyyəsində danışıqlar aparılıb. Əlaqələrin inkişafına dair konkret addımlar müzakirə olunur" deyərək Milli Məclisin komitə sədri Bakı, Ankarada və Tbilisidə parlament-

lərarası dialoqun inkişaf etdirilməsinin zərurətini qeyd edib.

S.Seyidov bildirib ki, o, Türkiyədən və Gürcüstandan olan həmkarlarını Azərbaycan Qafqazda sabitliyin və sülhün möhkəmləndirilməsi namına Azərbaycan və Türkiyə ilə qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.

Müzakirələrin yekunu olaraq üç ölkənin parlament komissiyalarının X iclasının Azərbaycanla keçirilməsi qərara alınıb.

"Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət" mövzusunda regional seminar başa çatıb

Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə "Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət" mövzusunda regional seminar başa çatıb.

Bu barədə AZƏRTAC-ə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

İki gün davam edən tədbirdə ÜÖMT-nin mütəxəssisləri tərəfindən kreativ iqtisadiyyatın aktual məsələlərinə dair təqdimatlar edilib.

Tədbirdə ÜÖMT-nin departament direktorunun müavini Dimitar Çançev "Kreativ iqtisadiyyatın mövcud ölçmə modellərinə ümumi baxış" mövzusunda məruzə edib. O, yaradıcı sektorun müxtəlif məsələlərinə toxunaraq kreativ sənaye

tədqiqatlarının təkamülü, ÜÖMT metodologiyası, kreativ dəyər zənciri haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, yaradıcı sənayelər iqtisadiyyatın mühüm sektorlarından biridir və ümumi daxili məhsula (ÜDM) və məşğulluğa əhəmiyyətli töhfələr verir. D.Qançev statistik göstəriciləri təqdim edib və bu göstəricilərin yaradıcı sənayelər və kreativ iqtisadiyyat üçün nə qədər strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Regional seminarla ÜÖMT-nin nümayəndəsi Rimantas Vaicenavicius "Müəllif-hüquq sənayesi ÜÖMT çərçivəsində" mövzusunda təqdimat edib. O, məşğulluq və beynəlxalq ticarətə diqqət yetirilməsinin əhəmiyyətini vurğulayıb və sahə üzrə əsas indikatorları təhlil edib. Seminarla ÜÖMT-nin nümayəndə-

si Felipe Buitragonun təqdimatı "Kreativ iqtisadiyyatın data modelinin yaradılması" mövzusunda həsr edilib. Təqdimatda kreativ iqtisadiyyat üçün data modelinin qurulmasının iqtisadiyyatda mühüm rolunu əksini tapıb. Məruzəçi kreativ iqtisadiyyatın müxtəlif sektorları arasında məlumat axınına təmin etməklə, ekosistem yaratmaqla iqtisadiyyatın dayanıqlı inkişafını təmin etməyin mümkün olduğunu vurğulayıb. Təqdimatda sahibkarlığın hər bir ölkənin iqtisadi inkişafının əsas hərəkətverici qüvvələrindən biri olduğu və bunun üçün şərait yaradılmasının əhəmiyyətli olduğu qeyd edilib, həmçinin kreativ iqtisadiyyatda informasiya piramidasının yaradıcı fəaliyyətlərin effektiv idarə olunması, innovasiyaların təşviqi və bazar tendensiyalarına uyğun qərarlar qəbul

etmək üçün vacib olduğu bildirilib və informasiya piramidasının elementləri haqqında ətraflı məlumat verilib.

ÜÖMT-nin nümayəndəsi Kübra Karataş "Modelin çərçivəsi, strukturu və indikatorları" mövzusunda məruzə edib. O, kreativ iqtisadiyyatın strukturu və komponentləri haqqında ətraflı məlumat verib, Kreativ İqtisadiyyat Data Modelinin (CEDM) kreativ iqtisadiyyatda fəaliyyət göstərən müxtəlif sahələr arasında məlumatların toplanması, təsnifatı, analizi və istifadəsinin təmin edən bir məlumat strukturu olduğunu vurğulayıb. Bu modelin kreativ iqtisadiyyatın dəyər zəncirinin hər bir mərhələsində qərarların daha dəqiq qəbul edilməsinə kömək etdiyini bildirib.

Tədbirə onlayn rejimdə qoşulan professor Vanus James indeks metodologiya-

si və məlumat mənbələri, onlara olan tələblər barədə danışıb.

Felipe Buitragonun "Məlumat mənbələrinin müəyyən edilməsi üzrə problemlər" mövzusunda təqdimatında məlumat mənbələrinin müəyyən edilməsi üzrə problemlər haqqında məlumat verilib. O, məlumatların parçalanması, məlumat keyfiyyətinin dəyişkənliyi, məlumatlarda məhdud ölçənlilik kimi məsələlərin informasiya mənbələrinin müəyyən edilməsinin əsas problemləri olduğunu vurğulayıb.

ÜÖMT-nin nümayəndəsi Valeria Brusnikina "Kreativ aktivlərlə rəqəmsal tranzaksiyalardan əldə edilən məlumatların istifadəsi" mövzusunda çıxış edib. Çıxışda kreativ sənayelərin ekosistemi, müəlliflik hüququ obyektinin yaradıl-

ması, qorunması, monetizasiyası, müxtəlif rəqəmsal platformalarda istifadəsi və monitorinqi, qeyri-qanuni istifadənin qarşısının alınması məsələlərinə toxunulub.

Tədbirdə Filippin nümunəsində təcrübənin öyrənilməsi və "Subregional hazırlığın qiymətləndirilməsi: kreativ iqtisadiyyatın milli statistik perspektivləri" mövzusu ətrafında müzakirələr təşkil olunub.

Azərbaycan ilə ÜÖMT arasında kreativ iqtisadiyyat sahəsində əməkdaşlığın davamı olan ikitərəfli beynəlxalq tədbirdə ÜÖMT-ni təmsil edən nümayəndə heyəti, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan nümayəndələr müzakirələrdə fəal iştirak ediblər.

Regional seminar iştirakçıları tədbirin yüksək səviyyədə təşkil olunduğunu xüsusilə qeyd ediblər.

"Azərenerji" və BP şirkəti arasında müzakirələr aparılıb



"Azərenerji" ASC-nin rəhbəri Baba Rzaevlə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyətinin görüşü olub.

BP şirkəti ilə Azərbaycan enerjisi sistemində əməkdaşlıq münasibətlərinin müzakirə edildiyi görüşdə Səngəçal terminalının elektrik şəbəkəyə qoşulma layihəsinin gedişi, bu layihənin dekarbonizasiya məqsədində önəm daşı-

ması ilə bağlı Prezident İlham Əliyevin COP29-un açılış mərasimində dediyi fikirlər xüsusi olaraq vurğulanıb.

Görüşdə Cəbrayıl da tikilən 240 MVt-lik BP "Şəfəq" Günəş-Elektrik Stansiyasının enerjisi sistemə inteqrasiyası üçün "Azərenerji" tərəfindən tikilən 330 kV-luq yarımstansiya və bu yarımstansiyanın 330 kV-luq "Cəbrayıl" Enerji Qovşağı ilə əlaqələndirilməsi üçün 330 kV-luq ötürmə xətlərinin çəkilməsi və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Energetika naziri Tərtərdə vətəndaşlarla görüşüb

Energetika naziri Pərviz Şahbazov dekabrın 3-də Tərtər şəhərində vətəndaşlarla görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə vətəndaşların elektrik enerjisi təchizatı, elektrik xəttinin çəkilişi, enerji verilişinin dayandırılması, qurğu və avadanlıqların istismar vəziyyəti, işlə təminat və digər məzmunlu müzakirələri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Görüşdə Bakı və Mingəçevir şəhərləri, Ucar, Ağcabədi və Bərdə rayonlarından olan 10 vətəndaş iştirak edib.

Ağdamdan Xankəndiyə...

Qarabağa aparan əsas yol tamamilə yenidən qurulur



Qarabağ və Şərqi Zəngəzuru "dəmir yumruq"la işğaldan azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyev zəfərimizdən ötn 4 il müddətində bu ərazilərdə misli görünməyən quruculuq işlərini həyata keçirməkdədir.

Erməni vandalizminin qurbanına çevrilmiş şəhər və kəndlərin yenidən, daha müasir formada qurulması, tamamilə dağıdılmış infrastrukturun bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsi Azərbaycan dövlətinin prioritet fəaliyyət istiqamətlərindədir.

Bu ərazilərdə həyata keçirilən mühüm layihələrdən biri də yol-nəqliyyat infrastrukturunun tamamilə yenidən qurulmasıdır. Hər iki iqtisadi rayonda tikinti-quruculuq işləri ilə paralel olaraq yolların da yenidən qurulması, körpü və tunellərin tikintisi həyata keçirilir.

Prezident İlham Əliyev işğaldan azad edilmiş şəhər və rayonlarımıza səfərləri çərçivəsində yeni yolların açılışlarını edir və tikinti işlərinin sürətlə aparılması ilə bağlı ciddi tapşırıqlar verir. Bölgədə 2026-cı ilədək 2300 kilometrə yaxın 20 avtomobil yolu layihəsinin icrası nəzərdə tutulur. Tezliklə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yol-nəqliyyat infrastrukturunu da tamamilə yenidən qurulub istifadəyə verilməyə başlayacaq.

Bu yollardan biri də Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yoludur.

Dövlət başçısının sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunu layihələrinin icrası çərçivəsində Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulması işləri sürətlə davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumatda qeyd edilir ki, bu yol başlanğıcını Bərdə-Ağdam avtomobil yolundan götürür və ümumi uzunluğu 33,6 km təşkil edir.

Sözgedən yolun ilk 11,7 kilometrlik hissəsi layihə üzrə II texniki dərəcəyə uyğun, qalan 21,9 kilometrlik hissəsi isə I texniki dərəcəyə uyğun yenidən qurulur. Torpaq yatağının eni müvafiq olaraq 15 və 26,5 metr təşkil edir, hərəkət zolaqlarının sayı isə 2 və 4 zolaqdır. Hər bir istiqamət üzrə çiyinlərin eni 3,75 metrdir.

Hazırda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararlı material verilməklə normativ hündürlüyə çatdırılması, yolun genişləndirilməklə profilə salınması işləri həyata keçirilməklə yolun geyiminin tikintisi aparılır.

Bundan başqa, yolboyu müxtəlif diametrlərə malik düzbucaqlı və dairəvi suötürücü boruların, eləcə də keçidlərin tikintisi işləri görülür. Layihədə nəzərdə tutulan 6707 metr uzunluğa malik istinad divarından 3494 metr hissəsi artıq inşa edilib.


Qeyd edilən işlərə paralel olaraq 1 və 3 aşırımlı 5 körpünün inşası da sürətlə davam etdirilir. Körpülər yolun 1,6, 4,4, 7,2, 9,6 və 14-cü kilometrlik hissələrində inşa edilir.

Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu bölgədə gediş-gəlişi asanlaşdıracaq, kənd təsərrüfatının, turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək.

Yol Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyənlər üçün sürətli və səmərəli bir yoldur. Ağdam şəhərinə daxil olmadan bu yoldan istifadə edərkən sürətlə və təhlükəsiz hərəkətlərini davam etdirməyə imkan verəcək.

"Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisinin 2026-cı ilədək başa çatdırılması nəzərdə tutulur.

Ümumiyyətlə, azadlığa qovuşmuş ərazilərimizdə 2026-cı ilədək 2300 kilo-



metrə yaxın 20 avtomobil yolu layihəsinin icrası planlaşdırılır. Böyük qayıdış proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatdırılacaq və o vaxt 140 min keçmiş məcburi köçkün öz doğma-baba torpaqlarına qayıdacaq. Bununla paralel olaraq, bütün sosial infrastruktur-xəstəxanalar, məktəblər, idman və xid-

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Növbəti sosial paket 3 milyondan çox insanı əhatə edəcək

"2025-ci ilin büdcəsində sosial müdafiə sahəsinə ayrılan vəsaitlərdəki artım dövlətin sosial siyasətinin gücləndirilməsi və əhalinin müxtəlif sosial qruplarına dəstəyin artırılması məqsədində daşıyır. Xüsusilə pensiyalar, əlillik təqaüdləri, işsizlik sığortası, sağlamlıq xidmətləri və sosial xidmət sahələrindəki layihələrin artırılması hökumətin sosial bərabərliyi təmin etməkdə istiqamətindəki iradəsini göstərir".



ki, bu layihələrin icrasına əlavə olaraq 10 milyardlarla vəsait sərf olunacaq. Əgər ölkəmiz belə problemlərlə qarşılaşmasaydı, bu gün Dövlət Sosial Müdafiə Fondunun büdcəsi daha böyük rəqəmlərlə ifadə olunur və vətəndaşlarımızın sosial təminatı daha da yüksələrdi. Həlbuki bu problemləri bizə yaşadan 1990-cı illərin əvvəlində hakimiyyətdə olmuş AXC-nin bacarıqsızlığı olub və xalqımız onun yükünü bu gün də daşıyır. Təbii ki, Prezident İlham Əliyevin rəhbərliyi altında meydana gəlmiş iqtisadi güc tarixin bizə miras qoyduğu çətinlikləri aradan qaldırmaq üçün, suverenliyimizi təmin etməyimizə və əhalinin sosial rifahının yaxşılaşdırılmasına yol açır.

A.Badamov qeyd edib ki, çətin tarixi yol keçməyimizə baxmayaraq, dövlətimiz sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar üçün layiqli həyat şəraiti təmin edir: "Sosial proqramların əhatə dairəsi hər il genişlənir. Belə ki, 2025-ci ildə icrası nəzərdə tutulan sosial paket 3 milyondan çox insanı əhatə etməklə vətəndaşlarımızın sosial müdafiəsinin güclənməsinə xidmət edəcək. Bu, Prezident İlham Əliyevin siyasətinin təməlinə Azərbaycan vətəndaşının sosial rifahının dayandığını bariz nümunəsidir".

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Çindən Orta dəhlizlə Azərbaycan istiqamətində 300-cü blok-qatar yola salınıb


Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM - Orta dəhliz) ilə Çindən Azərbaycana 300-cü konteyner blok-qatırı göndərilib.

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən AZƏRTAC-a bildirilib ki, Çinin Sian şəhərində yerləşən Qazaxıstan-Çin terminalından hərəkətə başlamış qatırın Qazaxıstan ərazisindən keçməklə 8-10 dekabr tarixlərində Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatacağı gözlənilir.

Blok-qatırın təşkilatçıları ADY Express və "Xi'an Free Trade Port" şirkətinin əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Bu dəhliz üzrə 300-cü blok-qatırın Çin-Qazaxıstan-Azərbaycan marşrutu ilə yola salınması əvvəlki illərin göstəricilərini əhəmiyyətli dərəcədə üstələyir və TBNM-in sürətli inkişafını, həmçinin beynəlxalq daşımalar üçün artan əhəmiyyətini təsdiqləyir. Hazırkı dövrdə qatırın vasitəsilə Çindən daşınan yüklərin həcmi 20 futluq konteyner ekvivalentində 27 min konteyneri keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25 dəfə çoxdur.

Analoji artım yükəndərənərlərin Çinlə Avropa arasında Qazaxıstan və Azərbaycan əraziləri vasitəsilə sürətli və səmərəli bağlantını təmin edən əsas nəqliyyat marşrutlarından biri kimi TBNM-ə artan marağını nümayiş etdirir.



Qeyd edək ki, 2025-ci il üçün Çindən Azərbaycan və Avropa istiqamətində göndərilən blok-qatırların sayının 3 dəfədən çox artırlaraq il ərzində 1000-ə çatdırılması planlaşdırılır. Çindən Azərbaycana yük göndərilişi ilə yanaşı, əks istiqamətdə də yükdaşımağa başlanılıb. Belə ki, noyabrın 24-də ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmir yolu nəqliyyatı ilə Çinə yola salınıb. 62 otaq 40 futluq konteynerdən ibarət Bakı-Sian ilk ixrac blok-qatırı multimodal olaraq Qazaxıstan üzərindən Çinə ən böyük quru li-

manlarından olan Sian limanına çatdırılacaq. Layihə çərçivəsində ilkin olaraq bu ilin sonunadək ümumilikdə 15 min ton, yəni 600 konteyner ixrac yükünün qeyd olunan marşrutla Çinə göndərilməsi planlaşdırılır.

Çin-Azərbaycan və Azərbaycan-Çin istiqamətləri üzrə yükdaşımalar Orta dəhliz Şərqi-Qərbi-Şərqi marşrutu kimi formalaşmasını sürətləndirməklə yanaşı, yük sahibləri üçün hər iki istiqamətdə sürətli, təhlükəsiz və səmərəli xidmətləri təqdim edir.

Hədəf Gürcüstana təsir rıçaqlarının bərpa olunmasıdır

"Son yarım əsrdə Qərb imperializminin insan haqları və demokratiya anlayışlarını öz təcavüzkar mahiyyətini pərdələmək üçün əsas vasitəyə çevirməsini müşahidə etməkdəyik. Xüsusən sovetlər birliyinin süqutundan sonra sosialist blokunun nəzarətində olmuş coğrafiyalara bu çərçivədə xaç yürüşü başlayıb, o cümlədən Cənubi Qafqaz bu prosesdən öz "nəşib"ini alıb".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputat bildirib ki, ötən dövr ərzində Qərb Azərbaycanla Ermənistan arasında münaqişənin dayanıqlılığı, işğal və təcavüz status-kvosunun davamlılığı üçün bütün səylərini səfərbər edərək, siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları və media qurumları üzərində nəzarəti ələ keçirmək üçün çoxsaylı təşəbbüslər görür. Lakin Prezident İlham Əliyevin qətiyyəti ilə bu təsirlər tam şəkildə neytrallaşdırılıb, beynəlxalq əlaqələrə xələf gətirilmədən milli maraqlar tam şəkildə təmin edilib. Lakin digər Cənubi Qafqaz dövlətləri, təəssüf ki, eyni qətiyyəti nümayiş etdirə bilməyib, nəticə etibarilə rəngli inqilablar yolu ilə Qərb həmin ölkələrin siyasi və sosial mühiti üzərində ciddi nəzarət formalaşdırmağa başlayıb.

B.Məhərrəmov qeyd edib ki, bu vəziyyət daha təhlükəli həddə alıb, xüsusən gətirdikə dərindən qütblərarası ziddiyyətin toqquşma nöqtəsinə çevrilməyə məhkum olan Gürcüstan nəticədə ərazisinin xeyli

hissəsi üzərində suverenliyini itirməli olub. O cümlədən siyasi hakimiyyət, iqtisadi blok, vətəndaş cəmiyyəti institutları və media üzərində Qərb dairələrinə nəzarəti ələ keçirmək ziddi daxili konfiqurasiya formalaşdırıblar. Təəssüf ki, son 20 il ərzində Qərb imperializmi Gürcüstanda tam möhkəmlənib, istər vətəndaş cəmiyyəti institutları, istərsə də hakimiyyətin müxtəlif qollarında, hətta dövlətin ali vəzifəli şəxsi qismində ciddi dayaq yaradaraq bu ölkədə təsir imkanları yarada bilib. "Uzun dövr ərzində Qərb təsiri altında olan Gürcüstan iqtidarlarından fərqli olaraq hazırkı hakimiyyət artıq bu reallıqların qarşısında durub, milli maraqların ziddinə olan bu status-kvonun dəyişdirilməsi istiqamətində tədbirlərə start verib. Bu məsələdə gürcü ictimaiyyətinin böyük hissəsi də Qərbin neokolonialist mahiyyət daşıyan təsirinin neytrallaşdırılmasında ehtiva olunan yeni situasiyanı dəstəkləyir. Çünki artıq Gürcüstan ictimaiyyəti Qərbin "demokratiya", "insan



haqları" adı altında ərazilərinin itirilməsində, Qərbdən asılılığın artmasında və qeyri-stabil daxili vəziyyətdə ehtiva olunan status-kvodan başqa heç nə vermədiyinə şahidlik edib. Ötən dövr ərzində Gürcüstana verilən vədlər isə yalnız efiyoriya yaratmaq və məqamı gəldikdə həmin vədlərdən geri çəkilmək təhdidi ilə hakimiyyət və ictimaiyyət üzərində təzyiqlə formalaşdırmaq məqsədi daşıyır. Qısa müddət əvvəl baş tutmuş parlament seçkilərinin nəticələri də göstərdi ki, Gürcüstan hakimiyyətinin bu situasiyanı dəyişmək istiqamətində söylədiyi 5-ci kolonun ciddi etirazları ilə qarşılaşanda, gürcü xalqı imperializmin təsirindən qurtulmaqda və bu qəbildən fəsadların aradan qaldırılmasında israrlıdır. Lakin seçki sonrası Qərb ölkələrinin davranışları, o cümlədən Qərbin dəstəklədiyi vətəndaş cəmiyyəti institutları və Gürcüstan müxalifətinin etiraz-

ları fonunda Qərbin Gürcüstan hakimiyyətinin yaratmaq istədiyi reallıqlarla barışmayacağı aydın idi", - deyərək əlavə edib.

Deputat vurğulayıb ki, Gürcüstandakı seçkilərdə imkanı əldən buraxan Qərb imperializminin seçki sonrası iğtişaşlarda da uğursuzluğunun ardınca Baş nazir İrakli Kobaxidzenin Avropa İttifaqı ilə münasibətlərə dair bəyanatı əsl fürsət olub. Qərb Gürcüstana Avropa dəyərlərini pozmaqda itiham edərək yeni hökumətə əməkdaşlığı mümkün hesab edən mövqə göstərərək bu ölkənin daxili işlərinə sərbəst müdaxiləsinə imkan verən situasiya arzu etdiyini gizlətmir. Hazırda baş qaldıran və gürcü xalqının iradəsi ziddinə olan etirazlar möhür bu hesabla və yenə də dövrüyyəyə Qərb maliyyəli QHT-lərin buraxılması prinsipinə gözlənilən idi. Çünki bu gün Gürcüstanda 25 mindən artıq vətəndaş cəmiyyəti institutu bir-bir Qərbin siyasi və maliyyə təsirindədir. Elə həmin QHT-lərin hər birindən 2 nəfər in meydana çıxarılması 50 minlik etirazçı kütlə deməkdir. Bu mənada, Tbilisidə başlanan etirazların bütövlükdə xalqın etirazı kimi təqdim edilməsi yolverilməzdir. Şübhəsiz ki, Gürcüstanda yenidən vüsət alan etirazlar, əslində, Qərbin gürcü xalqının iradəsi ziddinə bu ölkənin daxili yurisdiksiya-

sında olan məsələlərə qarşımaq və proseslərin axarını dəyişməklə nəzarəti bərpa etmək cəhdidir.

Siyasətçi bildirib ki, ümumilikdə bu prosesdə konseptual məqsəd aydındır: "Qərb Gürcüstan hakimiyyətini ölkənin Avropa strukturlarına inteqrasiyası qarşısında maneə kimi təqdim etməklə ölkə cəmiyyətini hakimiyyətə qarşı qaldırmaq, o cümlədən mövcud müxalifəti inqilaba təşviq etmək niyyəti güdür. Gürcüstanın yeni formalaşmış hökumətinin başçısı açıq mətlənlə Avropa İttifaqına müraciət edərək əgər ittifaq bu ölkəni üzvlüyə qəbul etməyə hazırdırsa, Gürcüstanın da öz növbəsində bu prosesi məmnuniyyətlə realizə etməyə hazır olduğunu bəyan etmişdi. Lakin aydındır ki, Avropa İttifaqının, bütövlükdə Qərbin əsas hədəfi Gürcüstanın avrostrukturlara inteqrasiyası yox, bu ölkədə təsir rıçaqlarını bərpa etməkdir və insan haqları və demokratiya amilləri də bu istiqamətdə ən "uğurlu" pərdədir. Bu realıq isə təəccüb doğurmur, çünki işğal və təcavüzün yeni metod və forması kimi tətbiq olunan və "demokratiya" və "insan haqları" naminə pərdələnməklə höyata keçirilən bu tip müdaxilələr Qərb imperializmi üçün artıq illərdir ki, xarakterik davranışdır. Lakin situasiya nə qədər mürəkkəb olsa da, Gürcüstan hakimiyyəti qətiyyət nümayiş etdirərək prosesdən qalib çıxmağa çalışır, çünki Qərb imperializminin bütün təsir mexanizmlərini fiaskoya uğratmış, çoxsaylı "inqilab" cəhdlərini tam neytrallaşdırmış Azərbaycan nümunəsi göstərir ki, Cənubi Qafqazda situasiya nə qədər həssas olursun, əslində, qətiyyətli davranışlarla Qərb müdaxiləsinə son qoymaq mümkündür".

Deputat qeyd edib ki, Gürcüstanda proseslərin gedişatı da geniş xalq kütlələri tərəfindən dəstəklənməyən və yalnız eyni dairələr tərəfindən davam etdirilən aksiyaların, əslində, Qərb imperializminin Cənubi Qafqazda daha bir iflası olduğunu göstərir.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Gürcüstanda baş verənlər Qərbin köhnə təxribat ssenariləridir

Bu planların reallaşdırılmasında USAID kimi təşkilatlar fəal iştirak edirlər



Qonşu Gürcüstanda Qərbin təsiri altında hakimiyyət böhranı yaşanır. Ölkədə formalaşdırılmış şəkəbək yenidən ayağa qaldırılıb, Avropadan gələn emissarlar bilavasitə prosesə nəzarət edir və vəziyyəti gərginləşdirmək üçün hər yola əl atırlar.

Hadisələrin gedişatı göstərir ki, Qərb bu ölkədə çox dərlərə əl uzadıb. Hətta o qədər irəli gedib ki, özünü istər QHT, istər media sektorunda olsun, agent şəbəkəsini geniş şəkildə, hətta hakimiyyətin böli strukturlarına qədər yüksəldə bilib. İctimai rəyə ciddi təsir edə biləcək bir şəkəbək qurub. Həmin şəkəbəkənin hesabına da bu gün Gürcüstan çalxalanır.

Gürcüstan Azərbaycan üçün önəmli qonşudur. Hər iki dost ölkə arasında ikitərəfli münasibətlər yüksəlməyə başlayıb. Bu ölkədə minlərlə soydaşımız yaşayır. Bu səbəbdən də Gürcüstanda baş verən hadisələr bizləri də narahat etməyə biləcək.

Ölkə hakimiyyətinin Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilə qədər dayandırmaq qərarından sonra respublikada kütləvi etiraz aksiyaları başlayıb. Yerli mediyanın yaydığı məlumatlara görə, Tbilisidə parlamentin binası yaxınlığında etirazçılarla polis arasında toqquşmalar baş verib. Hər iki tərəfdən xəsarət alanlar olub. Dünyə Tbilisidə xüsusi

təyinatlılar Gürcüstan parlamentinin binası qarşısındakı meydanı etirazçılardan tamamilə təmizləyiblər.

Gürcüstanın Çexiyadakı səfiri Teya Mairsaudze istefa verib. O, bu barədə "X" hesabında paylaşım edib. Bununla da Gürcüstanın istefa verən səfirlərinin sayı 6-ya çatıb. Qeyd edək ki, səfirlər Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırması barədə qərarını dəstəkləyirlər.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, müxalifətlə heç bir danışıq aparılmayacaq. Ölkədə etiraz aksiyası adı altında iğtişaşların yaranmasında bilavasitə müxalifət gəhənlərində, O, bununla da ölkədə hazırkı vəziyyətlə əlaqədar müxalifətlə danışıqların aparılması mümkünlüyünü istisna edib.

Ümumiyyətlə, Gürcüstanda parlament seçkilərindən sonra siyasi proseslərin gedişi, xüsusilə Qərbdən idarə olunan müxalifətin əsaslı olaraq seçkilərin nəticələrinin ləğv olunması və yeni seçkilərin keçirilməsinə yönəlməsi fəaliyyəti aydın göstərir ki, Qərb Gürcüstanda rəngli inqilab ssenarisini planlaşdırıb və həyata keçirməyə çalışır. İnqilabın başlıca məqsədi mövcud hakimiyyəti devirmək və Gürcüstanda Qərbdən idarə olunan iqtidar komandası formalaşdırmaqdır.

Baş verənlər Qərbin oyunlarıdır. Bu planların reallaşdır-

ılmasında USAID kimi təşkilatlar fəal iştirak edirlər. Hazırda Qərbin nəzarətində olan siyasi partiyaların, medianın, QHT-lərin, diplomatların və s. Gürcüstanda sabitliyi pozmaq xəttini tutduğu aydın görünür. Bu qüvvələrin can atdığı müddətsiz etirazlar 2004-cü ildə sınaqdan çıxarılmış metoddur. Gürcüstan hakimiyyətinin "Xarici təsirin şəffaflığı haqqında" qanun qəbul etməsi, cinsi azlıqların fəaliyyətini məhdudlaşdıran normativ hüquq aktlarının tətbiqi, habelə Gürcüstan hökumətinin ölkəni 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirməyə qərar verməsi Gürcüstan hakimiyyətinin təhlükəli oyunu gördüyünü və əks tədbirlər reallaşdırdığını nümayiş etdirir.

Artıq gürcü xalqı Qərbin və onun təşəbbüslərinin əsl niyyətinin nədən ibarət olduğunu anlayır və buna ciddi müqavimət göstərir. Gürcülər yaxşı anlayırlar ki, xarici təsirlər sarsıdıcı nəticələrdən şübhəlanmayan yeganə yolu regional birlikdən, xüsusilə Azərbaycanla əlaqələri daha da gücləndirməkdən keçir. Azərbaycan və gürcü xalqı bir yerdə olduqca və eyni hədəfə doğru irəlilədikcə, regionu qeyri-sabitlik məkanına çevirmək cəhdləri heç bir nəticə verməyəcək.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"



Qərbin qalibi mühakimə etmək cəhdi

Gürcü xalqı növbəti dəfə buna yol verməyəcəyini nümayiş etdirir

Dünyanın düzənini dəyişmək cəhdi beynəlxalq münasibətləri daha da kəskinləşdirir. Qərb göz dikdiyi dünyada söz sahibi olmağa iddialıdır və o üzəndən qalan ölkələrə öz şərtlərini dikte etməkdən çəkinmir. Bu da Çin, Rusiya kimi böyük dövlətlərlə yanaşı, kiçik ölkələrin də haqlı narazılığına səbəb olur. Hətta o dərəcədə ki, rəqib ölkələr arasında silahlı qarşıdurma ilə müşayiət olunan düşmənçilik hökm sürür.

Rusiya-Ukrayna müharibəsi, Çinlə ABŞ arasında olan gərginlik bunun təsdiqidir. Yaxın Şərqdə baş verən hadisələr də bu kontekstdə baxmaq lazımdır. Pis odur ki, hazırda bu qarşıdurmaların sonu görünür. Əksinə, bütün cəhəzlərdə gərginlik artır. Artan həm də təkə gərginlik deyil, mübarizənin coğrafiyası da genişlənir.

Sırr deyil ki, bu gün Qərbin növbəti hədəfi Cənubi Qafqazdır. Bu da səbəbsiz deyil. Əgər Qərb istəyənə nail olsa, bu yolla Orta Asiya ölkələrinə və Çinin dünyaya aparıldığı ticarət yoluna nəzarət etmək imkanı qazanacaq. Bu səbəbdən Rusiya və Çinlə aparılan mübarizədə Cənubi Qafqaza nəzarət etmək xüsusi önəm daşıyır.

Ermənistan SSRİ-nin dağılması ilə özünlün müstəqilliyini elan etsə də, üstündən 30 ildən çox zaman keçməsinə baxmayaraq, müstəqilliyi hələ də dekorativ xarakter daşıyır. 44 günlük Vətən müharibəsindəki ağır məğlubiyyətə qədər Ermənistan şimal qonşumuzun faktiki vassalı idi. Rusiyalı siyasətçilər açıq şəkildə Ermənistanı ölkələrinin forpostu adlandırır. Ermənilər bundan incisələr də, haqiqəti gizlətmək mümkün deyildi. Rəsmi İrəvan şimal qonşusunun icazəsi olmadan heç bir qərar qəbul edə bilmirdi.

Bu gün Ermənistan xarici siyasətində Qərb inteqrasiya strategiyasını seçib. Əslində bu, siyasət deyil, ağasını dəyişmək cəhdidir. İndi də İrəvan Azərbaycanla aparılan danışıqlarda müstəqil qərar qəbul edə və yeni ağalarının onlar üçün cızdığı cığırda çıxma bilmir. Əsasən bu səbəbdən indiyədək iki ölkə arasında sülh müqaviləsini imzalamaq mümkün olmayıb. Belə gətse, Qərb Ermənistanı icazə vermədiyi müd-



dətdə sülh müqaviləsi bağlanmayacaq. Çünki indi də Qərb Ermənistan söz sahibidir. O söz isə, adətən, şəra, yalana, ikili standartda xidmət edir.

Bunu Qərbin Gürcüstanda baş verən hadisələrə münasibətində də

görmək olur. Bu gün qonşu və dost Gürcüstanda baş verən siyasi proseslər Qərbin Cənubi Qafqazı ələ keçirmək üçün qurduğu məkrli planın tərkib hissəsidir. Ermənistanı ram etdikdən və Azərbaycana qarşı aparılan bütün həmlələr boş qı-

xandan sonra Qərb Gürcüstanda keçirilən seçkiləri bəhanə edərək hərəkətə keçib. Gürcü xalqı demokratik keçirilən səsvermədə iqtidarda olan "Gürcü Arzusu"na səs verməklə ölkənin idarəsini bu siyasi qüvvəyə etibar etsə də, "azad

seçkilər", "demokratiya" tərəfdarı olduğunu bəyan edən Qərb gürcü xalqının bu seçimini qəbul etmək istəmir. Çox sadə səbəbdən - "Gürcü Arzusu" müstəqil siyasət aparır, Gürcüstanın taleyini hər hansı xarici qüvvələrə yox, xalqa həvalə edir. Lakin Qərbdə bu mövqedə olan iqtidar lazım deyil. Gürcü xalqı, məsələn, keçmiş iqtidarın dövründə Qərbin onları Rusiya ilə üz-üzə qoyub aradan çıxmağını unutmayıb və ona görə həmin siyasi səhvi təkrar etmək istəmir.

Əvəzində isə Qərbin demokratik şəkildə seçkilərdə qalib gələnlə "Gürcü Arzusu"nu hakimiyyətdən uzaqlaşdırmaq üçün antidemokratik vasitələrdən istifadə etməsi ilə üz-üzə gəlib. Bəli, bu gün Qərb maliyyələşdiriyi qeyri-hökumət təşkilatları vasitəsilə Gürcüstanda vətəndaş qarşılıqlı kövrəkləməyə və bu yolla xalq tərəfindən seçilmiş iqtidarı devirmək istəyir. Qərb tərəfindən maliyyələşən həmin qüvvələrin nümayişləri zamanı əsaslı ke-

Rüstəm KAMAL,
"Azərbaycan"

"Dəmir yumruq" işə düşsə...

Bunun məsuliyyətini Ermənistanı silahlandıraraq müharibə avantürasına sürükləyən Qərb havadarları daşıyacaq

"Ermənistanı silahlandırılanlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar və təbii olaraq, bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların Konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır".

Bu il sentyabrın 23-də yedinci çağırış Milli Məclisin ilk iclası zamanı Azərbaycanın dəyişilməz şərtlərini qətiyyətlə bəyan edən Prezident İlham Əliyevin vurğuladığı kimi, İrəvanın geniş şəkildə silahlanmasını həyata keçirən, revanşizmi təşviq edən başda Fransa olmaqla Qərb dövlətləri Ermənistanı məhvə sürükləyirlər.

Cirkin ssenari

Azərbaycan tərəfi sülhlə bağlı qərarlı mövqeyə nümayiş etdirir və bu yöndə əməli addımlar atır. Möhz Bakının ardıcıl təşəbbüsləri sayəsində Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində müəyyən irəliləyişlər əldə olunub. İki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası işinə start verilməsi, Qazaxın dörd kəndinin azad edilməsi, eyni zamanda cari ilin ilk aylarından etibarən bir neçə dəfə Bakı və İrəvan rəsmilərinin ikitərəfli dialoqlar aparması təzliklə sülh müqaviləsinin bağlanacağına dair fikirlər formalaşdırılmışdır. Lakin regionda hadisələrin bu məcrada inkişafı nə Cənubi Qafqaza göz dikən qərəzli Qərb təsisatlarını, nə də Azərbaycanı qarşı ərazi iddiası güdən Ermənistanı qane edir.

Buna görə də İrəvan özünün xilas yolu olan sülh müqaviləsinin imzalamamaqdan yayınır. Qarabağ Azərbaycanı həqiqətini dildə söyləyən hiyləgər Paşinyan reallıqda buna qol qoymaq istəmir. Qərb havadarlarına sığınan, Makron kimi riyakarlara güvənən Paşinyan bununla, əslində, erməni xalqını təhlükə qarşısında qoyur. Qərb ssenaristlərinin cızdığı planla hərəkət edərək, həm də ümumilikdə bölgəni müharibə meydanına çevirməyə çalışır.

Hətta ötmə müddətində İrəvanın çalışdığı o olub ki, sülh sazişini imzalasa belə gələcəkdə Azərbaycanı qarşı ərazi iddiası sürməyə üçün özünü əl-yeri qoysun. Bunun üçün Qarabağı könüllü tərk edən erməni sakinlərdən sui-istifadədən tutmuş Konstitusiyasına dəyişiklik etməyə, çoxdan ölü



quruma çevrilmiş ATƏT-in Minsk qrupunu diriltməyə qədər bütün cirkin oyunları həyata keçirir.

Havadarlarının sürətlə Ermənistanı silahlandırması, ona siyasi dəstək verməsi isə İrəvanı daha da iştahlandırır.

Al missiyası Azərbaycan əleyhinə alətə çevrilib

Ermənistanın arxasında duran Fransa, həmçinin Avropa İttifaqı Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmədikləri üçün Rusiyaya qarşı ikinci cəbhəni Ermənistan üzərindən Cənubi Qafqazda açmaq istəyirlər.

Hazırda Ermənistan xarici havadarlarının köməyi ilə silahları və müharibəyə hazırlaşır. Fransa Ermənistanı silah verir, Hindistandan silah alınır, bu yaxınlarda isə molum oldu ki, Yunanıstan "S-300" raket komplekslərini Ermənistanı vermək niyyətindədir.

İkilistandartlı Avropa İttifaqının Ermənistanı hərbi missiyası da bütün bu məkrli fəaliyyətin bir parçasıdır. Sözügedən hərbi missiya vaxtaşırı Azərbaycanla sərhədlərə gələrək ölkəmizə qarşı təbliğat işləri aparır.

Onu da bildirdik ki, Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa Prezidenti Anjey Duda da bu yaxınlarda Ermənistan-Azərbaycan sərhədi bölgəsinə, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək, Avropa İtti-

faqının Ermənistanı missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilib. Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə alət kimi geniş şəkildə sui-istifadə olunduğu xatırlanıb.

Bu təxribatın Azərbaycan-Polşa münasibətlərinə zidd olduğu, Azərbaycanın legitim təhlükəsizlik maraqlarına təsir edən bu kimi addımlardan çəkinməyin zəruri olduğu diqqətə çatdırılıb.

Və "dəmir yumruq" işə düşsə, bunun məsuliyyətini Ermənistanı silahlandıraraq müharibə avantürasına sürükləyən Qərb havadarları daşıyacaq.

Prezident İlham Əliyev də vurğulayıb ki, Ermənistanı Azərbaycana qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Təbii ki, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiqləndirsin, Ermənistan ərazisindən istifadə edərək Azərbaycanı və digər qonşular üçün təhdid mənbələri yaratsınlar və beləliklə, öz maraqlarını təmin etsinlər: "Yeni bu metodologiya kifayət qədər bəsitdir. Ancaq onu da bilməlidirlər ki, biz buna imkan verməyəcəyik. Mən artıq demişəm ki, əgər biz real təhdid görsək, o təhdidi istənilən ərazidə məhv etmək bizim üçün böyük çətinlik yaratmayacaq. Onu hər kəs bilsin".

"Biz buna imkan verməyəcəyik"

Göründüyü kimi, İrəvan Azərbaycanı qarşı yeni müharibəyə hazırlaşır. Ermənistan hökumətinin böhran yaşaması və Paşinyanın reytinginin sürətlə eməsi hakimiyyəti "yenilik"lər etməyə vadar edir. Paşinyan hökuməti Azərbaycan üzərindən sui-istifadədən tutmuş Konstitusiyasına dəyişiklik etməyə, çoxdan ölü

Yeni İrəvanın hazırkı müharibə avantürası Qərbin növbəti planıdır və Ermənistan hakimiyyəti ilə Qərbin maraqlarının üst-üstə düşdüyünün göstəricisidir.

Qərbin təhriki və dəstəyi ilə Ermənistanın silahlanması Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə, kövrək sülhün pozulmasına və yeni müharibənin başlanmasına aparır.

İstənilən halda qərəzli Qərb ölkə və qurumlarının Ermənistanı havadarlığı etməsi reallığı dəyişmək gücündə deyil. Azərbaycan tarixə, ədalətə, beynəlxalq hüquqa dayanaraq ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə təmin edib. Bundan sonra da ölkəmizin milli maraqlarına qarşı yönələn istənilən təxribata, hücumu qarşı adekvat cavab vermək və məkrli qüvvələrin yerində otuzdurmaq qüdrətinə sahibdir. Çünki "dəmir yumruq" hər zaman yerindədir.

Və "dəmir yumruq" işə düşsə, bunun məsuliyyətini Ermənistanı silahlandıraraq müharibə avantürasına sürükləyən Qərb havadarları daşıyacaq.

Prezident İlham Əliyev də vurğulayıb ki, Ermənistanı Azərbaycana qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Təbii ki, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiqləndirsin, Ermənistan ərazisindən istifadə edərək Azərbaycanı və digər qonşular üçün təhdid mənbələri yaratsınlar və beləliklə, öz maraqlarını təmin etsinlər: "Yeni bu metodologiya kifayət qədər bəsitdir. Ancaq onu da bilməlidirlər ki, biz buna imkan verməyəcəyik. Mən artıq demişəm ki, əgər biz real təhdid görsək, o təhdidi istənilən ərazidə məhv etmək bizim üçün böyük çətinlik yaratmayacaq. Onu hər kəs bilsin".

"Biz buna imkan verməyəcəyik"

Göründüyü kimi, İrəvan Azərbaycanı qarşı yeni müharibəyə hazırlaşır. Ermənistan hökumətinin böhran yaşaması və Paşinyanın reytinginin sürətlə eməsi hakimiyyəti "yenilik"lər etməyə vadar edir. Paşinyan hökuməti Azərbaycan üzərindən sui-istifadədən tutmuş Konstitusiyasına dəyişiklik etməyə, çoxdan ölü

Yasəmən MUSAJEVA,
"Azərbaycan"

Co Bayden cinayətkar oğlunu əfv edib

Başqalarına demokratiya "dərsi"ni keçmək üçün asan tərəfdirdir. Səmiimi görünmək, inam qazanmaq, ən əsası ədalətli olmaq üçün söylədiklərinə ilk növbədə özlərini əməl etməlidirlər.

Əks təqdirdə, nə sözlərinin dəyəri, nə də özlərinə etibar qalır. Uzaq ölkələrdə demokratiya, ədalət "axtaran", beynəlxalq qanunlardan dən vurub ABŞ Prezidenti Co Bayden vəzifəsindən sui-istifadə edərək həbsi nəzərdə tutulan oğlu Hanter Baydenin əfvinə qərar qəbul edib.

Hanter Bayden qanunsuz əməllərinə görə hələ xeyli müddət əvvəl növbəti ABŞ-nin, eləcə də dünya mediasının diqqətində olub. O, 2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə təqsirli bilinib.

Hanter Baydenin həmin vergidən yayınması ilə əlaqədar irəli sürülmüş 9 ittiham üzrə məhkəmə təqsirli olduğunu etiraf edib. ABŞ Prezidentinin oğlunu vergi ittihamı üzrə maksimum 17 il həbs cəzası və 1,35 milyon dollara qədər cərimə, silah almasına görə 25 ilə kimi azadlıqdan məhrum etmə cəzası və 750 min dollar cərimə gözləyirdi. Silah alışı ittihamı üzrə onun həbsi dekabrın 13-ü, vergi məsələsi ilə bağlı dekabrın 16-na nəzərdə tutulub.

Hələ məhkəmədən qabaq oğlu təqsirli bilindi halda



onu əfv etməyəcəyini bəyan edən ABŞ-nin dövlət başçısı Co Bayden nə qanuna əməl edib, nə də verdiyi sözü yiyə durub. Məlum olduğu kimi, ABŞ Prezidenti silah alışı məsələsində təqsirli bilinən və dekabrda həbsi nəzərdə tutulan oğlu Hanter Baydeni əfv edib. Ötən ay Prezident oğlunu əfv etmək niyyətinin olmadığını da irəli sürüb. "Ədalətdən sui-istifadə ilə bağlı belə olur" - ABŞ-nin 47-ci prezidenti Donald Tramp öz paylaşımda yazıb.

Nümayəndələr Palatasının üzvü Qreq Stenton isə "ABŞ prezidenti Co Bayden oğlu Hanterin əfv etməklə səhv edib" deyib. Qreq Stenton öz paylaşımında qərəzli olmadığını, sadəcə verilən əfv qanunundan kənar olduğunu diqqətə çəkib: "Mən prezident Baydenə hörmət edirəm, lakin onun bu məsələdə səhv etdiyini düşünürəm". Qreq Stenton Hanter Baydenə qarşı məhkəmənin siyasi motivli təqib olmadığını, onun ağır cinayətlər törətdiyini və məhkəmə tərəfindən təqsirli bilindiğini vurğulayıb.

Nümayəndələr Palatasının üzvü Jeyms Komer isə prezident ailəsinin əvvəldən axıra

qədər yalan danışdığını bildirib: "O, növbəti yalandan oğlunun xarici biznes tərəfdaşları ilə görüşmədiyini və oğlunun heç bir səhv etmədiyini iddia etdi, həm də Hanter Baydeni əfv etməyəcəyini deyərək yalan danışdı".

ABŞ Prezidenti Co Baydenin oğlu Hanterin əfv etmə qərarını "demokratiyanın karikaturası" adlandırıb. Mariya Zaxarova bu barədə "İzvestiya" qəzetinə müsahibəsində deyib.

Co Baydenin hakimiyyəti təhvil verməyə az qalmış addığı bu addımı, verdiyi qərarı çoxları ABŞ-də demokratiyaya növbəti zərbə kimi dəyərləndirib. Bütün dünyada qanun ali hesab edilir. Qanun, məhkəmə qarşısında hər kəs bərabərdir. Dünyanın hər yerində həbsxanalar mövcuddur. Həmin həbsxanalar varlıya, kasıba, vəzifəliyə, vəzifəsizə ayrılmadan qanuni şəkildə cəzasını çəkməli olanlar içindədir.

Hanter Baydenin də cinayət əməlləri qanunla və məhkəmənin hökmü ilə sübuta yetilə bilər. Oduq ki, hər kəs bu fikirdədir ki, cinayətkar oğlunu əfv etməklə Co Bayden qanunsuzluğa yol verib. ABŞ-nin hazırkı lideri ölkəsində hər kəsdən öncə özü əməl etməli, özü qorunmalı olduğu qanunu pozub.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Fransa hökuməti istefaya göndərilə bilər

Müxalifət partiyaları Nazirlər Kabinetini etimadsızlıq səsverməsi ilə hədələyir

Fransanın baş naziri Mişel Barnye parlamenti gələn ilin sosial təminat büdcə planının qəbul olunması məsələsi üçün ölkə Konstitusiyasının mübahisəli 49.3-cü maddəsindən istifadə edib. Buna cavab olaraq müxalifət partiyaları kabineti etimadsızlıq votumu ilə hədələyir.

Barmyenin bu addımından sonra Fransa hökumətinin aqibəti sual doğurur: Milli Assambleyada çoxluğa malik olmayan Barnye parlamentin aşağı palatası gələn il üçün sosial təminat planını səsvermə olmadan qəbul etmək üçün Fransa Konstitusiyasının ziddiyyətli 49.3-cü maddəsindən istifadə etdikdən sonra postunda qala biləcəkmə?

Bələ ki, baş nazirin müvafiq qərarı müxalifət partiyalarına etimadsızlıq səsverməsinə başlamağa imkan yaradır. "Euronews" telekanalının məlumatına əsasən, Barnye öz planlarını həyata keçirməyə davam edərsə, radikal solçu Yenilməyən Fransa (LFI) və ifrat sağçı Milli Birlik (RN) partiyaları Nazirlər Kabinetinə etimadsızlıq səsverməsinə başlayacaqlarını açıqlayıblar.

"Milli Birliyi"nin lideri Marin Le Pen ölkədə yaranmış acınacaqlı vəziyyətlə bağlı deyib: "Fransızlar pis rəftardan beziblər... Biz vəziyyəti olduğu kimi saxlaya bilmərik".

Ölkədə vəziyyət necə olacaq?

Yerli siyasətçilərin fikrincə, mövcud vəziyyətlə bağlı iki variant var. Birincisi, etimadsızlıq səsverməsi təklifi oksəriyyət tərəfindən dəstəklənəcək və bu, Barnye hökumətinin süqutuna səbəb olacaq. İkincisi, təklif rədd ediləcək və sosial təminat



haqqında qanun layihəsi qəbul edilərək senatə geri göndəriləcək.

Lakin LFI-nin 71, millətçi sağçıların və müttəfiqlərinin isə 141 mandata malik olduğunu nəzərə alsaq, birinci variant ən inandırıcı görünür. Hökuməti devirmək üçün ümumilikdə 289 səs lazımdır.

LFI-nin daxil olduğu solçu NFP koalisiyasındakı digər partiyalar da yaxın saatlarda etimadsızlıq səsverməsinə qoşula bilər.

Hökumət çöksə, bu, Şarl de Qollun Fransa prezidenti olduğu 1962-ci ildən bəri ilk uğurlu etimadsızlıq votumu kimi tarixə düşəcək.

Son məlumata görə, Yenilməyən Fransa partiyası 2025-ci il üçün sosial sığorta büdcəsi haqqında qanun layihəsinin qəbulu ilə əlaqədar Yeni Xalq Cəbhəsi sol bloku adından baş nazir Mişel Barnyeyə etimadsızlıq səsverməsi irəli sürüb.

Sol müxalifətin etimadsızlıq votumu irəli sürməsi faktını fraksiyanın lideri Matilda Pano açıqlayıb. BFMTV telekanalının verdiyi məlumata görə, deputatlar prezident Emmanuel Makronun istefasını tələb edəcəklər.

Fransa qeyri-müəyyənliyə sürüklənir

Dekabrın 3-də ölkənin maliyyə naziri Antuan Arman bildirib ki, Fransa ölkənin büdcəsi və hökumətin gələcəyi ilə bağlı qeyri-müəyyənlik səbəbindən dönmüş nöqtəsindədir.

Baş nazir Mişel Barnye hökumətinin bu həftə dağılacığı ilə bağlı gözləntilərə, genişlənən büdcə kəsirinin təzyiqlə altında qalan, Avrozonanın ikinci ən böyük iqtisadiyyatı olan Fransada səhm və istiqraz bazarlarına zərbə vurub.

"France 2" televiziyasına müsahibə verən Arman, ölkənin dönmüş nöqtəsində olduğunu bəyan edərək etimadsızlıq səsverməsi ilə Fransanın qeyri-müəyyənliyə sürüklənməsini diqqətə çəkib.

Etimadsızlıq votumu ilə bağlı səsvermənin keçirilməsi dekabrın 4-də gözlənilir.

Rizvan CƏFƏROV,
"Azərbaycan"


Hesabat: Niyə Ermənistanın müasir ərazilərində azərbaycanlılar yoxdur?

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Avrasiya Araşdırmaları Mərkəzi (AVİM) ilə birlikdə "Niyə Ermənistanın müasir ərazilərində azərbaycanlılar yoxdur?" seriyalı ingilis dilində hesabat hazırlayıb.

AZƏRBAYCAN XƏBƏR VERİR Kİ, hesabatın "Tarixə baxış" bölümündə bugünkü Ermənistan Respublikasının ərazisinin demoqrafik mənzərəsi hərtərəfli təhlil edilərək onun etnik tərkibinin erməni

əhalinin xeyrinə süni olaraq dəyişdirilməsi ilə bağlı məlumatlar qeyd edilib. Yerli əhalinin oksəriyyətini təşkil edən azərbaycanlıların sayının zaman-zaman dəyişikliyə məruz qalması ilə bağlı statistik göstəricilər əksini tapıb.

Azərbaycanlıların doğma torpaqlarından sistemik köçürülməsi haqqında "Azərbaycanlılara qarşı hücumlar və hədə-qorxu" bölümündə ətraflı bəhs edilir: "Bu hədə-qorxu təcrübə olunmuş bir fenomen deyildi, daha geniş regionun demoqrafik tərkibinin də-



yişdirilməsinə hesablanan planlaşdırılmış addım idi", - deyə hesabatda qeyd edilir.

"Azərbaycanlıların deportasiyası" bölümündə kütləvi deportasiyanın 4 mərhələsinin təfərrüatından bəhs edilir. "Mədəni irsin silinməsi" bölümündə Azərbaycanın tarixi, mədəni və dini irsinin genişmiqyaslı məhv prosesi barədə ətraflı məlumat təqdim edilir, dağıdılan abidə və məscidlər sadalınır.

Sonuncu bölümə isə beynəlxalq konvensiyalardakı hüquqi çərçivələrə əsaslanaraq azərbaycanlıların öz evlərinə qayıtmasının onların ayrılmaz hüququ olması tezisi diqqətə çatdırılır.

İqtisadiyyat və sosial həyat

Azərbaycan "yaşıl enerji"yə keçiddə dünyanın tanınmış şirkətləri ilə tərəfdaşlıq edir

Dünyada tək-tək ölkələr var ki, enerji təhlükəsizliyini tam şəkildə özü təmin etsin. Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib, üstəlik, regionun, hətta Avropanın enerji təhlükəsizliyinə də dəstək verir.

Ulu Öndər Heydər Əliyevin adını şərəflə daşıyan, Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisi ilə 1768 kilometr məsafə qət edən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri 18 ildən çoxdur Azərbaycan neftini dünya bazarlarına çatdırır. Təxminən bir il ondan sonra Bakı-Tbilisi-Ərzurum kəməri Xəzər Azərbaycan sektorundakı növbəti "Şahdəniz" yatağından çıxarılan mavi yanacaqı nəql etməyə başlayıb. Beləliklə, Azərbaycan dünyada həm də qaz ixracatçısı kimi tanınıb. Əgər əvvəl Azərbaycan qazını Gürcüstan və Türkiyə alırdısa, 2020-ci ilin son günündən başlayaraq mavi yanacaq Avropa da ixrac edilir və bu gün idxalçı ölkələrin sayı artıq 10-a çatıb. 2027-ci ilədək qaz ixracının artırılması barədə Avropa İttifaqı və ölkəmiz arasında anlaşma memorandumu da imzalanıb.

Bununla yanaşı, Azərbaycan uğurla enerji keçidi edir. "Yaşıl gündəliyi"imiz artıq hamiyə bəllidir. Bu sahədə zəngin təcrübəsi olan bir sıra xarici şirkətlərlə uğurlu layihələr reallaşdırılıb, yaxud icrasının müxtəlif mərhələlərindədir. Bu şirkətlər arasında BP şirkəti də var. 30 ildən çoxdur "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının tammiq-yasılı işlənməsi, BTC, "Şahdəniz", CQBK (Cənubi Qafqaz Boru Kəməri) layihələrinə uğurla əməliyyatçılıq edən BP-nin ölkəmizdə enerji keçidində aid özünün hökumətə, SOCAR-ı (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) birgə düşünlülmüş, razılaşdırılmış uzunmüddətli strategiyası var.

Bu istiqamətdə artıq birinci layihəyə start verilib. COP29 çərçivəsində 4 il əvvəl işğaldan azad olunmuş Cəbrayıl rayonunda "Şəfəq" Günəş-Elektrik Stansiyasının təməli qoyulub. 240 MVt gücündə olacaq bu stansiya 2021-ci il iyunun 3-də Energetika Nazirliyi ilə BP arasında imzalanmış icra müqaviləsi əsasında inşa ediləcək. Təmələqoyma mərasimində layihə üzrə "Azərbaycan Respublikası Hökuməti ilə "Şəfəq (Cəbrayıl) Solar Limited" şirkəti arasında İnvestisiya Müqaviləsi və "Azərbaycan Respublikası Energetika Nazirliyi ilə "Şəfəq (Cəbrayıl) Solar Limited" şirkəti arasında torpaq icarəsi müqaviləsi, eləcə də simvolik olaraq stansiyanın ilk günəş paneli imzalanıb. İmzalama prosesinə SOCAR və Azərbaycan İnvestisiya Şirkəti də qoşulub. Yeri gəlmişkən, qeyd edək ki, "Şəfəq"ın səhmdarları BP, SOCAR və Azərbaycan İnvestisiya Şirkətidir.

"Şəfəq" GES-də illik təxminən 500 milyon kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulur. Bununla da ildə 120-150 milyon kubmetr təbii qaza qənaət ediləcəyi, 260-330 min ton karbon emissiyasının azaldılacağı gözlənilir. Virtual Enerji Ötürülməsi Mexanizmi (VPTA) çərçivəsində stansiyada istehsal olunan enerji Cəbrayıldan mövcud elektrik şəbəkəsinə ötürüləcək və eyni miqdarda enerji Songəçal terminalına verəcək. Nəticədə terminalın enerji ehtiyacını qarşılamaq üçün bər-

paolunan enerjiden istifadə ediləcək və bu, BP-nin Xəzər regionunda əməliyyat tullantılarının azaldılmasına dəstək olacaq. Beləliklə, layihənin icrası həm milli iqtisadiyyata, həm də konsorsium üzvlərinin, o cümlədən SOCAR-ın dekarbonizasiya sözlərinə mühüm töhfə verəcək.

Layihəyə təxminən 200 milyon dollar məbləğində investisiya yatırılması nəzərdə tutulur. Təqdirəlayiq haldır ki, BP bu "yaşıl enerji" layihəsini neft-qaz layihələrindən əldə etdiyi vəsaitlə gerçəkləşdirəcək.

Əməliyyatçı şirkət özünün ənənəvi layihələrini, o cümlədən axtarış kəşfiyyat işlərini də davam etdirir.

Məsələn, bir neçə ay əvvəl SOCAR, BP, MOL, INPEX, "Equinor", "ExxonMobil", TPAO, ITOCHU və ONGC Videsh şirkətləri ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlar bloku üzrə mövcud Hasilatın Pay Bölgüsü Sadəsinə (HPBS) yeni bir əlavə edildiyi barədə sənəd imzalaşdırılıb. Bu əlavədə tərəflərə AÇG yataqlarının sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı istiqamətində irəliləməklə imkanı verən dərəcələşlər edilir. Ehtiyatların isə xeyli iri həcməldə - 4 trilyon kub futadak olduğu düşünülür.

Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də AÇG üzrə dəyişdiril-



miş və yenidən işlənməsinə HPBS imzalanıb və bununla sazişin müddəti 2049-cu ilin sonuna qədər uzadılıb. İmzalanmış sənəd də möhür mövcud HPBS-nin müddəti bitənədək qüvvədə olacaq.

STQ hazırda möhür verən neft layihələrinin altında və üstündə olan çoxsaylı geoloji formasiyadan ibarətdir. Bunlar mövcud AÇG HPBS-yə əvvəldən daxil edilmişdir. 2022-ci ildə AÇG tərəfdaşları və SOCAR qaz təzyiqinə dair məlumatların toplanması üçün STQ layihəsinə bir qiymətləndirmə quyusunun qazılması barədə razılığa gəldilər. Qiymətləndirmə quyusu 2023-cü ildə tamamlanmış və əldə edilən məlumatların interpretasiyası gözlənilən tozuyiq aralığına 4 trilyon kub futadakı qaz ehtiyatlarının ol-
duğunu təsdiqləmişdir.
Əlavəyə uyğun olaraq, SOCAR və AÇG tərəfdaşları hazırda STQ layihələrinin işlənməsi üçün növbəti tədbirləri planlaşdırırlar. Bu fəaliyyətlər çərçivəsində iki prioritet laydan qaz hasil etmək məqsədilə ilkin quyu qazılır. Quyu mühüm əhəmiyyət daşıyır, çünki hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək. Bunun əsasında isə gələcək işlənmə planlarını qurmaq mümkün olacaq.
Quyu "Qərbi Çıraq" platformasından qazılır və ilk qaz hasilatını 2025-ci ildə əldə ediləcəyi gözlənilir.
Bakıda BP və SOCAR arasında BP-nin Xəzər dənizinin Azərbay-

can sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə qoşulmaq niyyətini açıqlayan bir anlaşma memorandumu da imzalanıb.

Birinci blok Bakıdan 120 kilometr şərqdə, "Günəşli" yatağından 20-25 kilometr məsafədə, suyun 150-200 metr dərinliyində yerləşən "Qarabağ" neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə imzalanmış və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunmuş mövcud Risk Xidməti Sazişi (RXS) var. Hazırda SOCAR RXS-də 100 faiz iştirak payına malikdir.

İkinci blok Bakıdan 90-110 kilometr şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən "Əş-rəfi-Dan Ulduzu-Aypara" (ADUA) sahəsidir. Bu sahə bir sıra mövcud

şirkətlərin iştirakı ilə ADUA sahəsinə aid kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü üzrə 2018-ci ildə imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya olunmuş mövcud saziş var. Hazırda SOCAR həmin HPBS-də iştirak payının 100 faizinə malikdir.
Prezident İlham Əliyev icra edilməkdə olan bu və digər işlərin nəticəsinə inam ifadə edərək demişdir: "Yəqin gələcək il biz hamımız onu görəcəyik ki, yeni layihələrdən, yeni yataqlardan daha böyük həcmdə təbii qaz və neft kondensatı hasil edilir. Hesab edirəm ki, neft-qaz sahəsində templər müsbət olacaqdır".
Böli, "yaşıl enerji"yə keçid o demək deyil ki, neftdən, qazdan imtina olunmalıdır. İmtina söhbətini ortaya atırlar bu məsələni düzgün başa düşməyənlərdir. Keçid sürətlə, tələm-tələsik atılan bir addım olmamalıdır. Düzgün strategiyaya ilə həyata keçirilməlidir və bu yöndə Azərbaycanla onun uzunmüddətli tərəfdaşlığı BP-nin mövqeləri üst-üstə düşür.
Hələ COP29 ərəfəsində Prezident İlham Əliyev Almanyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nın Yüksək Səviyyəli Səqmentində çıxış edərkən bu məsələlərə toxunmuşdu: "Neft və qazımız, həmçinin Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq".
Adi bir misal: 20-ci əsrin əvvəlində dünyada çıxarılan neftin yarısından çoxu Bakıda hasil edilirdi. Və yeri gəlmişkən: o dövrdə neft alternativ enerji sayılırdı. Bununla belə, daş kömür uzun müddət gərəklidir. Neftdən, qazdan keçid də belə həyata keçəcək. Bu, həm də bir çox genişişinçiləri, dərindənlikli, uzaqgörən mütəxəssislərin fikridir. Neft və qaz başsuriyyətdə hələ xeyli müddət lazım olacaq.

Flora SADIQLI,
"Azərbaycan"

2018-2024-cü illərdə əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsait 2 dəfədən çox artıb

Ölkəmizdə aparılan sosial islahatların tərkib hissəsi kimi, əlilliyə olan şəxslərə yönələn sosial ödənişlərin davamlı artımı da təmin olunur.



Bu kateqoriyadan olan şəxslərə əlilliyə görə aylıq pensiya, müavinət, təqaüd ödənilir. 2018-2024-cü illərdə ölkədə minimum pensiyada 2,5, orta aylıq pensiyada 2,4, müavinət

və təqaüd ödənişlərində 5 dəfə artım baş verib. Həmçinin əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsaitdə 2,1 dəfə və ya 1,3 milyard manat artım ödənilmişdir. Həmin vəsait 2018-ci ildə 1,2 milyard manat təşkil edirdisə, hazırda 2,5 milyard manata yaxındır.

DSMF-nin sədri Regional Sosial Təminat Forumunda iştirak edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri H.Məmişov Forum çərçivəsində İSSA-nın baş katibi Marselo Abi-Ramia Kaetano ilə görüşüb. Görüşdə adıgedən beynəlxalq təşkilatlar arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Eyni zamanda 2012-ci ildə BPSFA ilə İSSA arasında imzalanmış anlaşma memorandumunun qlobal miqyasda sosial təminat sisteminin gücünü artırmağa uyğun dinamik inkişafı ilə əlaqədar yenilənməsi məsələsi də müzakirə edilib.

Sonda yeni anlaşma memorandumunun hazırlanması üçün sərəhdən keçirilməsi məqsədilə tərəflər arasında Niyət Sazişi imzalanıb.

Naxçıvan Muxtar Respublikasının rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir

Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobuslarla Naxçıvan MR-in rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir.

Səyyar xidmət mikroavtobusları müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçixaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib. Səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd fermerlərin rahatlığının təmin olunması üçün yerlərdə xidmət göstərmək, operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun təmin olunmasıdır. Fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan edirlər, eləcə də texniki baxışdan keçməyən texnikalar texniki bax-



xışdan keçirilir, dövlət qeydiyyatına alınıb, eləcə də etibarlılıq müddəti bitmiş və ya yararsız hala düşmüş traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələri dəyişdirilir, yeni vəsiqələr təqdim olunur. Fermerlər göstərilən xidmətlərin faydaları, o cümlədən torpağın aqrokimyəvi analizinin əhəmiyyəti, sertifikatlı toxumdan istifadənin üstünlükləri, texnikaların dövlət qeydiyyatına və texniki baxışa təqdim etmə qaydaları, eləcə də dövlət rüsumları ilə bağlı məlumatları, Tədbirlər davam etdirilir.

analizinin əhəmiyyəti, sertifikatlı toxumdan istifadənin üstünlükləri, texnikaların dövlət qeydiyyatına və texniki baxışa təqdim etmə qaydaları, eləcə də dövlət rüsumları ilə bağlı məlumatları, Tədbirlər davam etdirilir.

Rusiya-Azərbaycan sərhədinə gedən magistral yol genişləndiriləcək



Krasnodar diyarının Pavlovskaya kəndindən Azərbaycana sərhədə aparılan R-217 "Qafqaz" federal əhəmiyyətli avtomobil yolu 2030-cu ilə qədər dörd zolağa qədər genişləndiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Federal Avtomobil Yolları Agentliyinin

"Qafqaz" Federal avtomobil yolları Departamentinin rəhbəri Aleksandr Lukaxuk TASS-da keçirdiyi mətbuat konfransında bildirib.

"Bu günə bizim prioritetimiz Rusiya Federasiyasının subyektlərini və xarici dövlətləri birləşdirən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan R-217 "Qafqaz" yoludur. Bu yol ilə ən ağır trafik, o cümlədən yük daşımaları həyata keçirilir, ona görə də bu istiqamətə xüsusi diqqət yetirilir. 2030-cu ilə qədər bütün R-217 avtomobil yolu nəqliyyat axınının ayrılması ilə dörd zolaqlı olacaq", - deyir o bildirib.

Lukaxuk qeyd edib ki, magistralın dörd zolağa qədər genişləndirilməsi qarşından gələcək nəqliyyat axımını ayırmağa imkan verəcək. Bu, xüsusilə ciddi nəticələri olan qozaların qarşısını almağa kömək edəcək.

Azərbaycana ən çox investisiya yatırımı edən ölkələr məlum olub

Bu ilin ilk 9 ayında xarici maliyyə mənbələrindən əsas kapitala 2,1 milyard manat investisiya yatırılıb. Bu barədə "Trend" Mərkəzi Bankın "Pul siyasəti icmalı"na istinadən xəbər verir.

Bildirilib ki, dövr ərzində xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin 95,9 faizi Birləşmiş Krallıq, ABŞ, İsveçrə, Türkiyə, Yaponiya, Rusiya, Norveç, İran, Hindistan, BƏƏ, Qırğızistan və Fransa sərmayədarlarına məxsus olub.

"2024-cü ilin 9 ayı ərzində ölkədə xarici mənbələrdən və təşkilatlar tərəfindən əsas kapitala investisiya axınları davam etmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, xarici maliyyə mənbələrindən əsas kapitala 2,1 milyard manat investisiya qoyulub. Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiya ümumi investisiyanın dəyərində 16,8 faizini təşkil etmişdir.

İnvestisiya colb edilmiş ölkələrin siyahısı Azərbaycan iqtisadiyyatına həm ənənəvi ticarət tərəfdaşları, həm də qlobal arenada müxtəlif regionlardan olan sərmayədarların marağını yüksək olduğunu göstərir. Bu isə Azərbaycan iqtisadiyyatının qlobal iqtisadiyyata inteqrasiyasının dərindənliyini göstərir", - məlumatda qeyd olunub.



2030-cu ilədək dayanıqlı layihələrə 2 milyard manat maliyyə vəsaiti ayrılacaq

"Biz artıq Azərbaycan bank icması adından 2030-cu ilə qədər dayanıqlı layihələrə 2 milyard manat maliyyə vəsaiti ayırmaq niyyətini bəyan etdik". Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev Bakıda keçirilən Beynəlxalq Bankçılıq Forumunda bildirib.

Qeyd olunub ki, bununla yanaşı, Dünya Bankı Qrupunun İqlim və İnkişaf Hesabatına əsasən, Azərbaycanın karbon emissiyalarını sürətlə azaltmaq üçün 2060-cı ilə qədər bank sektoru tərəfindən təqribən 30 milyard manatlıq investisiya tələb ediləcəkdir.

"Bu maliyyə vəsaiti təmin etmək üçün isə ciddi institusional çərçivənin formalaşdırılması, "yaşıl istiqraz"ların təşviqi, beynəlxalq inkişaf banklarının cəlb və "yaşıl maliyyə vəsaiti" fondlarının yaradılması labüddür. Mərkəzi Bank institusional çərçivənin yaradılmasına təşəbbüsünü öz öhdəsinə götürərək son illərdə dayanıqlı maliyyə vəsaitinin təminini üçün vacib tənzimləyici qaydaların, təlimatların və tövsiyələrin hazırlanması üzərində çalışır. Sözügedən istiqamətdə ilk təşəbbüslərdən biri kimi elektrik və hibrid avtomobillərin maliyyələşdirilməsi üzrə ölçətilmənin artırılması istiqamətində işləri qeyd edə bilərik. 3 il əvvəl start götürən bu proses nəticəsində Mərkəzi Bank tərəfindən reqlulyativ güzəştlər tətbiq edilib və banklara bu istiqamətdə kreditlərin ayrılması üzrə tövsiyələr verilib. Nəticədə 2022-ci ilin sonuna bankların kredit portfelində elektrik və hibrid avtomobillərinin cəmi minik avtomobil portfelində payı 17,8 faiz olduğu halda, cari ilin iyunun 30-na müvafiq göstərici 59,9 faiz təşkil edib", - deyir ABA sədri bildirib.

Vətən deyəndə...

Güllələri hədəfdən yayınmayan cəsur döyüşçü



Neftçala şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırıldı. Doğmaları yalnız onunla təskinlik tapırdılar ki, Elşən torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Vətən yolunda canından keçib.

Yaddaşlarda qəhrəman əsgər kimi qalır

Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərək fərqlənmiş hərbi qulluqçu Elşən Xankişiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Kiçik çavuş Elşən Xankişiyev xidmət yoldaşı gizir Orxan Mehdiyev onun son döyüşdə göstərdiyi qəhrəmanlıqdan söz açıdı: "Elşən Xankişiyev çox cəsur hərbi idi. 19-20 sentyabr 2023-cü ildə onu Qarabağda erməni separatçılara qarşı keçirilən antiterror əməliyyatlarına cəlb etmişdik. Hamımız döyüş və Zəfər ovqatına köklənmişdik. Bizi Xocalı rayonunu Yemişcan kəndi istiqamətində mövqə tutmuş erməni işğalçıları məhv etməliydik. Döyüş ömrü verilən kimi irəli atıldık. Düşmən mövqelərinə artilleriya atəşi dayandırdıqdan sonra yağışların üzərində qələbə qazanmaq üçün özümüzlə əlverişli yer seçib addım-addım irəlilədik. Ərazidə müasir silahlarla döyüşürdük ki, separatçılar Zəfərin müjəddəti olsun. Mən də onun dediyini etdim. Sentyabrın 20-si nə qədər gözləməyə də, ondan zəng gəlmədi. Ayn 20-də döyüşçü yoldaşları zəng vurub səsləri titrəy-titrəy oğlumun antiterror əməliyyatında döyüş tapşırığını yerinə yetirərək şəhid olduğunu dedilər. Bu acı xəbəri eşidəndə sanki dünya başıma uçdu. Göz yaşlarımla qurğulara qurğulara hökür-hökür ağladım. Elşən mənim yeganə övlətim idi. Ertesi gün oğlum Neftçala rayonundakı Şəhidlər xiyabanında torpağa tapşırıldı. Elşən zəngindən sonra darvazamın üstündən asdığı bayrağı oradan çıxardığım görüb tez yanına gəldi. Düşmənin üstümüzlə səpələdiyi güllələrdən qorxmadan xüsusi bintlə yaramı bağlayıb sarı, qanaxmanı dayandırdı. Ermənilərin atəş nöqtəsini susdurmaq üçün yaxınlıqdakı qüvvələrimiz düşmən mövqelərinə od yağdırdılar. Bir az keçmiş sanitər-təlimatçı ilkin tibbi yardım göstərmək üçün mənə yaxınlaşanda özü minaya düşdü. Erməni separatçıları mövqelərinin ətrafındakı torpağın hər santimetrinə minə basdırmışdılar. Köməyə gələnlər qüvvələr çətinliklə də olsa, yaralıları döyüş meydanından geri çıxartdılar. Antiterror əməliyyatının sona çatmasına az qalmış Elşən minaya düşüb şəhid olduğunu eşitdik. Bu acı xəbər bizi çox sarıtdı".

Neftçala şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırıldı. Doğmaları yalnız onunla təskinlik tapırdılar ki, Elşən torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Vətən yolunda canından keçib.

Neftçala şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırıldı. Doğmaları yalnız onunla təskinlik tapırdılar ki, Elşən torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Vətən yolunda canından keçib.

Ata da qəhrəman, oğul da qəhrəman

Söhbət zamanı öyrəndik ki, Elşən atası Elşad Xankişiyev də 1992-ci ildə erməni işğalçıları Qarabağa hücum edərkən döyüşlərdə yollanıb. Ağdam və Ağdərə istiqamətində gedən əməliyyatlarda iştirak edib. Döyüşlərinin birində kəllə-beyin travması alıb. 30 ildən sonra oğlu Elşən də Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Bununla atasının yarımçıq qalmış döyüş yolunu Zəfərlə davam etdirməyə başlayıb. Antiterror əməliyyatları zamanı isə Xocalı rayonunun ərazisində döyüş tapşırığını yerinə yetirərək qəhrəmancasına şəhid olub. Oğlunun şəhid olmasının əğrısına dözə bilməyən ata iki aydan sonra dünyasını dəyişib. Ata da qəhrəman olub, oğul da.

Əzəmətlə dalğalanan qoşa bayraq

Neftçala rayonunda olarkən müharibə veteranı, özü də elə bu gözəl diyarda dünyaya göz açmış Alim Zeynalovla birlikdə Yenikənd kəndinə, Elşən oğlunu 21 sentyabr 2023-cü ildə

tündən qoşa bayraq asılmışdı. Əsən külək bayrağı özəmətlə dalğalandırırdı. Qapını özümüzlə şəhidin anası Aidə Xankişiyevə açdı. Aidə xanımın görüşüb söhbət etdik, Elşənli günlərdən danışdıq.


Şəhid anası evində oğlunun xatirəsinə guşo düzəltdi. Guşoyə Elşən müxtəlif vaxtlarda çəkdiyi şəkillərini qoyub. Onların çoxunu böyüdü. Ana divara oğlunun şəkli toxunmuş xalçanı da vurub. Aidə xanımın stolun üstünə səliqə ilə düzdüyü əşyalar onun ciblərindən çıxıb. Siqaret qutusu, alışqan, manatlıqlar, qol saatları, telefon, müxtəlif nişanlar ondan qalan son yadigarlarıdır. Guşonun on yuxarısına Elşən Xankişiyevin döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə aldığı orden və medalların vasitəsi qoyulub.

Bir anlıq susub ötənləri xatırlayan Aidə xanımın sözləri eşidənə qədər. Aidə xanımın sözləri eşidənə qədər. Aidə xanımın sözləri eşidənə qədər. Aidə xanımın sözləri eşidənə qədər.



yub hara gedirsen? Dedi ki, səni heç vaxt tək qoymayacam, tez-tez gəlib baş çəkəcəm. Elşən çox qorxmaz, cəsur oğul idi. Axır ki, arzusuna çatdı, orduda xidmət etməyə getdi. Tez-tez mənimlə əlaqə saxlayıb hal-əhval tuturdu. Bir gün zəng vurub dedi ki, ana, bizi irəli aparacağıq. Əgər telefonuma zəng çatmasa, nigarana qalma, özüm zəng vuracağam. Sən darvazamın üstündən iki bayraq asarsan. Qoy bu bayraqlar düşmən üzərində qazandığımız Zəfərin müjəddəti olsun. Mən də onun dediyini etdim. Sentyabrın 20-si nə qədər gözləməyə də, ondan zəng gəlmədi. Ayn 20-də döyüşçü yoldaşları zəng vurub səsləri titrəy-titrəy oğlumun antiterror əməliyyatında döyüş tapşırığını yerinə yetirərək şəhid olduğunu dedilər. Bu acı xəbəri eşidəndə sanki dünya başıma uçdu. Göz yaşlarımla qurğulara qurğulara hökür-hökür ağladım. Elşən mənim yeganə övlətim idi. Ertesi gün oğlum Neftçala rayonundakı Şəhidlər xiyabanında torpağa tapşırıldı. Elşən zəngindən sonra darvazamın üstündən asdığı bayrağı oradan çıxardığım görüb tez yanına gəldi. Düşmənin üstümüzlə səpələdiyi güllələrdən qorxmadan xüsusi bintlə yaramı bağlayıb sarı, qanaxmanı dayandırdı. Ermənilərin atəş nöqtəsini susdurmaq üçün yaxınlıqdakı qüvvələrimiz düşmən mövqelərinə od yağdırdılar. Bir az keçmiş sanitər-təlimatçı ilkin tibbi yardım göstərmək üçün mənə yaxınlaşanda özü minaya düşdü. Erməni separatçıları mövqelərinin ətrafındakı torpağın hər santimetrinə minə basdırmışdılar. Köməyə gələnlər qüvvələr çətinliklə də olsa, yaralıları döyüş meydanından geri çıxartdılar. Antiterror əməliyyatının sona çatmasına az qalmış Elşən minaya düşüb şəhid olduğunu eşitdik. Bu acı xəbər bizi çox sarıtdı".

Aidə xanımın sağollaşdığı gündə qoşa bayraqların dalğalandığı darvazadan küçüyə çıxdı. Üzümüzə payızın sərin mehi vurdu. Çox keçməyəcək ki, Yenikənd kəndindəki küçələrdən birinə 44 günlük Vətən müharibəsinin ordalovundan sağ-salamat çıxması, 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda erməni separatçılarına qarşı həyata keçirdiyi antiterror əməliyyatlarında şəhid olmuş Xankişiyev Elşad oğlunun adı verəcək. Həmin küçüyə onun adı yazılmış lövhələr vurulacaq. Bu küçüdə keçənlər onun adı hörmətlə çəkəcək və ehtiramla xatırlayacaqlar.



Ata da qəhrəman, oğul da qəhrəman

Söhbət zamanı öyrəndik ki, Elşən atası Elşad Xankişiyev də 1992-ci ildə erməni işğalçıları Qarabağa hücum edərkən döyüşlərdə yollanıb. Ağdam və Ağdərə istiqamətində gedən əməliyyatlarda iştirak edib. Döyüşlərinin birində kəllə-beyin travması alıb. 30 ildən sonra oğlu Elşən də Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Bununla atasının yarımçıq qalmış döyüş yolunu Zəfərlə davam etdirməyə başlayıb. Antiterror əməliyyatları zamanı isə Xocalı rayonunun ərazisində döyüş tapşırığını yerinə yetirərək qəhrəmancasına şəhid olub. Oğlunun şəhid olmasının əğrısına dözə bilməyən ata iki aydan sonra dünyasını dəyişib. Ata da qəhrəman olub, oğul da.

Əzəmətlə dalğalanan qoşa bayraq

Neftçala rayonunda olarkən müharibə veteranı, özü də elə bu gözəl diyarda dünyaya göz açmış Alim Zeynalovla birlikdə Yenikənd kəndinə, Elşən oğlunu 21 sentyabr 2023-cü ildə

Vətən Müharibəsi Qəhrəmanının xatirəsi anılıb

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən Müharibəsi Qəhrəmanı Mansurov Elçin Elşən oğlunun xatirəsinə həsr olunan anım mərasimi keçirilib.



Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, digər qonaqların iştirak etdiyi mərasimdə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsinə bərdəqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər şəhidimizin şəərəfli həyat və döyüş yolundan danışdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbədə, bu şanlı Zəfərin qazanılmasında igid oğullarımızın göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən söz söylədi.

Şəhid E.Mansurovun ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Anım mərasimində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən şəhidimizin xatirəsinə həsr olunan şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.

"Təməl dalğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Hərbi Dəniz Qüvvələrinin "N" hərbi hissəsində "Təməl dalğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib.



Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, tədbirdə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları və Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçuları iştirak edib.

Çıxış edənlər bu cür kursların keçirilməsinin hərbi qulluqçuların ixtisas səviyyəsinin, eləcə də döyüş hazırlığının artırılmasına mühüm töhfə verdiyini qeyd ediblər. Bildirilib ki, kurs müddətində hərbi qulluqçular müxtəlif tapşırıqları yerinə yetirmək peşəkar dalğıc bacarıqları əldə ediblər. Dalğıcılar gəmi altına baxış, axtarış-xilasetmə əməliyyatları və digər vacib fəaliyyətləri həyata keçirərək praktiki təcrübə qazanıblar.

Hərbi qulluqçular "Təməl dalğıc kursu"nu müvəffəqiyyətlə başa vurublar.

Özbəkistan hərbi qulluqçuları Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər

Özbəkistan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil alan bir qrup zabıt heyəti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olublar.



Azərbaycanın Özbəkistandakı hərbi atəşliki aparatının təşəbbüsü ilə keçirilən tədbirdə övvelə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin mərkəzdəki büstü ziyarət olunub, Ulu Öndərin xatirəsinə ehtiram nümayiş etdirilib. Sonra zabıtlar Özbəkistanda doğulan Azərbaycan Milli Qəhrəmanı İsgəndər Aznaurov haqqında yazılmış kitab təqdim olunub. Tədbir çərçivəsində qonaqlar mərkəzdə yerləşən Heydər Əliyev Muzeyi, Azərbaycan Dövlətçilik Tarixi Muzeyi və Azərbaycan-Özbəkistan Dostluq Muzeyi ilə tanış olublar. Mərkəzlə tanışlıqdan sonra qonaqlar Azərbaycanla Özbəkistan arasındakı irdi, mədəni, iqtisadi əlaqələrdən və 44 günlük Vətən müharibəsindən bəhs edən qismətərajlı film nümayiş etdirilib.

Sonda milli rəqlərimizdən ibarət konsert proqramı təqdim olunub.

Tarix yazan oğullar



Vətənin dar günündə, düşmən yurda hücum edəndə cəsur oğullar heç bir çağırış gözləmədən silaha sarılaraq qoynunda doğulduğu torpaqların müdafiəsinə qalxırlar. Qəsbkarı məğlub etməyinə, diz çökdürməyinə silahlı əllərindən yerə qoymurlar. Onların irəliləməsinə mane olur, işğalın qarşısını ahrlar. Hücum uğurla başa çatandan, düşmən məhv edildəndən sonra zəfərlə geri qayıdırlar.

Qısa, lakin şəərəfli bir ömür yaşamış Elşən Elşad oğlu Xankişiyev də belə cəsurulardan biri idi. Erməni qəsbkarları 27 sentyabr 2020-ci ildə qəflətən mövqelərimiz üzərinə hücum edəndə, İkinci Qarabağ müharibəsi başlayanda Elşən də döyüşlərə yollanan ilk könüllülərdən oldu. Vaxt itirmədən, ləngimədən Vətənin çağırışına tələsdı.

Döyüşlərdən Zəfər qoxusu gəlirdi

Cəsur əsgər Elşən Xankişiyevin döyüş yolu gərgin əməliyyatların getdiyi Cəbrayıl rayonundan başladı. Hərbi xidmətdə olarkən döyüş təcrübəsi qazanmış Elşən məharətlə vuruşur, düşmən mövqelərinə dəqiq atəş açırdı. Cəbrayıl rayonu işğaldan azad olunduqdan sonra onların bölüyünü Füzuli istiqamətinə göndərdilər. Həmin günlərdə ermənilər burada möhkəm müqavimət göstərirdi, geri çəkilmək istəmirdilər. Amma qəsbkarlar Azərbaycan Ordusunun qarşısında çox dayanıb, ağır itkilərə məruz qalaraq geri çəkildi. Gərgin keçən və uğurla başa çatan döyüşlərdən sonra Füzuli rayonu da ermənilərdən təmizləndi.

Bir müddətdən sonra Elşənın sıralarında vuruşduğu bölüyü Şuşa istiqamətində gedən döyüşlərə cəlb etdilər. Döyüşdən-döyüşə onun təcrübəsi artırdı. Şəhidlərin qisasını, intiqamını işğalçıları aldırdı. Qarşında onu müqəddəs məkən, Qarabağın tacı olan Şuşa uğrunda döyüş gözləyirdi.

Şuşanın işğaldan azad edilməsində iştirak etmək Elşənın çoxdankı arzusu idi. Silahlıdan möhkəm yapışa-yapışa komandirini verdiyi bütün döyüş tapşırıqlarını uğurla yerinə yetirirdi. Bu ərazilər dağılıb olduğuna görə havanın soyuqluğu açıq-aydın özünü göstərirdi. Həm də tez-tez dağların başını qatı du-man alır, ətrafı görünməz edirdi. Amma bu çətinliklərə baxmayaraq, ordu verilən döyüş əməllərinə uyğun olaraq irəliləyirdi. Düşmən nə qədər müqavimət göstərməyə çalışsa da, məqsədinə çatıb bilmirdi. Azərbaycan Ordusunun güclü əks-hücumları qarşısında dayanmağı bacarmayıb geri çəkilməyə məcbur olurdu. Şuşa uğrunda döyüşlər bir an, bir dəqiqə də olsun belə söngimirdi, silahlar susmurdu. Şuşa addım-addım erməni işğalçılarından azad olunurdu. Uğurla davam edən döyüşlərdən Zəfər qoxusu gəlirdi.

O, Şuşanın azad olunması uğrunda gedən əməliyyatlarda sonadək iştirak etdi. Cəsarəti, hünəri ilə düşməni meydan oxudu. Döyüşlərdə yaralansa da, mövqeyindən çıxmayıb "Vətən sağ olsun" deyərək əməliyyatın sonuna qədər vuruşdu. Uğrunda döyüşdüğü Şuşanı azad, ermənisiz görməsi onun yarısına ən yaxşı məlhəm oldu. Başqa hərbiçilər kimi o da Zəfər sevincini yaşadı. Zəng vurub doğmalarına da bu şad xəbəri verdi. Zəfər-zəfərə, sevinc-sevincə qarışdı.

Yaralansa da, döyüşdən çıxmadı

İkinci Qarabağ müharibəsi Zəfərlə başa çatdıqdan bir müddət sonra qorxmaz əsgər Elşən Xankişiyev ordu sıralarından tərxis olunub almaçlıq, başı-ucaya valideynlərinin, doğmalarının yanına döndü. Özü də elə-belə yox, sinəsinə medallarla qayıtdı. Elşən Elşad oğlu Xankişiyev 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyi, qəhrəmanlığı görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olundu. Onun 44 günlük Vətən müharibəsindən sağ-salamat, medallarla qayıtması doğmalarının böyük sevincinə səbəb oldu.

Müharibədən qalib əsgər kimi dönmüş Elşən Xankişiyevin antiterror əməliyyatlarında göstərdiyi igidliyə keçməzdən əvvəl onun yaşadığı qısa, lakin şəərəfli ömrü yolu ilə oxuculara

tanış etmək istəyirik. Antiterror əməliyyatlarının başlamasına xeyli zaman qalmışdı. Elşən isə döyüşlərdən 2020-ci ilin dekabr ayında qayıtmışdı. Hələ qarşıda üç il var idi.

Ailonun yeganə ovladı olan Elşən Elşad oğlu Xankişiyev 23 iyun 2000-ci ildə Neftçala şəhərində anadan olub. 2006-cı ildə məktəb yaşına çatanda Elşən valideynlərinin əllərindən tutaraq sonra Neftçala şəhərindəki M.Səfərov adına İnteqrasiya Təlimli İnternet Tipli Gimnaziyaya yollandı. 2011-ci ildən təhsilini Neftçala şəhərindəki Humanitar Təmayüllü "Müğan" liseyində davam etdirib. 2015-ci ildə çilingər olmaq arzusu ilə Neftçala şəhərindəki peşə məktəbinə qəbul oldu. 2017-ci ildə peşə təhsilini uğurla başa vurub. Bir ildən sonra 2018-ci ilin iyul ayında böyük həvəslə, Vətənə əsgər olmaq arzusu ilə hərbi xidmətə yollandı. Vətən qarşısındakı övladlıq borcunu şəərəfli yerinə yetirib. 2020-ci ildə ordu sıralarından tərxis olduqdan sonra Neftçala rayonundakı "Azərbaycan Fish Farm" Məhdud Məsuliyyətli Cəmiyyətdə balıqçılıq işi ilə məşğul olub.



Minilliyin tənliyini Türkiyədə yaşayan riyaziyyatçı soydaşımız həll etdi

Qalileo Qaliley yazıb: "Dünya riyaziyyat dilində yazılmış özəmətlir bir kitabdır". Məhz bu məntiqə söykənərək demək olar ki, həmin "kitab"ın müəllifləri öncə Allah, sonra isə riyaziyyat alimləridir. 2 min ildən çoxdur ki, riyaziyyat haqiqətin sərhədlərini müəyyənləşdirməkdə, onun dərk edilməsində alimlərin tədqiqatının əsas hissələrindən birinə çevrilmişdir.

Alimlik asan həyat yolu deyil, istedadın, zəhmətin, qüdrətin və möhtəşəm inadkarlığın nəticəsidir. Alim kainatı qavramaqla onun sirlərinə bələd olmaq dərəcəsinə yüksələ bilən adamdır. O bu dərəcəni özünün kamalı və elmi ilə əldə edir. Əslində bu dərəcə fitri istedadından "qidalanır". Bununla belə, ona möcüzə də demək olar, Allah vergisi də.



Qeyd edək ki, 2010-cu ilin sentyabr ayında minilliyin yeddi probleminin biri - "Punkare hipotezi" rus riyaziyyatçısı Qriqori Perelman tərəfindən həll edilmişdir.

Elm elə bir yoldur ki, həmin yolda addımlayan alim ömrünün gələ-gələ əridiyini hiss etmir. Çünki qarşıda gözləyən müsbət elmi noticə onu elə cəzə edir ki, o bu mühtədə özünü unudur, gecəsini-gündüzünə qatır, istəyinə çatmaq üçün çalışır. Və sonra qalib döyüşçü kimi bəşəriyyətə ximət etdiyinin sevincini yaşayır. Həmyerlimiz Kamal Soltanov da "Navye-Stoks bərabərliyi"nin həllini taparkən bu sevinci yaşayıb. Özü bu barədə belə deyir:

- Öncə onu deyim ki, Navye-Stoks tənlikləri həyatda baş verən prosesin riyazi modeli olduğu üçün 3 ölçülü vəziyyət üçün yazılmışdır və bu tənliklər sadəcə mayədə deyil, həm də bir çox prosesin riyazi modellərində, məsələn, hidrodinamikada, sinergetikada, ekologiyada, metrologiyada, qaz axınlarında və sairə istifadə olunur. Ən vacib proseslərdən biri olan turbilensin araşdırılmasında da bu tənliklər əsas rol oynayır. Navye-Stok tənlikləri qeyri-xətti olduğu üçün onun həll edilməsi illərlə mümkün olmayıb. Bu tənliklər əldə edildikdən 100 il sonra 1932-ci ildə onun üçün qoyulmuş problemin zəif həllinin varlığı isbat edilib, hansı funksiyalar sinfində olduğu tapılıb. Amma "həll təkdir, yoxsa çəxdür" sualı açığ qalıb. Yeni həllər çəxdürsə, o zaman onlar fərqli funksiyalarla göstərilə bilər və bu zaman prosesin hansı istiqamətə yönələcəyindən danışmaq mümkün olmayacaq. Ona görə də 90 il idi bir noticə əldə edilmirdi. Təvəzökarlıqdan uzaq olsa da, deyim ki, mən bu problemi həll etdim. Bunun çox önəmli olduğunu deməkdən çəkinmirəm. Amma əgər həll çəxdürsə, o zaman axının hansı istiqamətə davam edəcəyini əvvəlcədən söyləyə bilmərəm.

Züleyxa ƏLİYEVƏ,
"Azərbaycan"

Hər elmin öz alimi var. Taleyini riyaziyyat elminə bağlayan alim isə bir ayrı verginin daşıyıcısıdır. Çünki riyaziyyat fundamental elmdir, ondan fizika, kimya, biologiya, geologiya, mühəndislik, astronomiya, logistika, təhlükəsizlik, informasiya texnikası və s. kimi bir çox təbii elmlərdə geniş istifadə olunur. Onu da deməliyə ki, riyaziyyat təkcə universal elm deyil, eyni zamanda ümumi mədəniyyətin tərkib hissəsidir, elə riyaziyyatçıların özləri kimi.

Riyaziyyat elmləri doktoru, professor Kamal Soltanov 1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) ali təhsilini başa vurduqdan sonra Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda işləyib. 1972-ci ilin noyabr ayında Moskva Dövlət Energetika İnstitutunun aspiranturasına daxil olub. 1975-ci ildə aspiranturani bitirərək Bakıya dönüb və yenidən Riyaziyyat və Mexanika İnstitutunda işə başlayıb. Düz 27 il bu elm ocağında riyaziyyatın sirlərini araşdırıb, namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib. Çalışdığı illərdə elmin üst pilləsinə yüksəlib, professor olub. 2003-cü ildə Kamal Soltanovu Türkiyənin Hacettepe Universitetinə dəvət ediblər. Professor burada 13 il çalışıb. 2018-2020-ci illərdə İğdır Universitetində dəvət alan Kamal müəllim tədqiqatlarını bu elm və təhsil ocağında davam etdirib.

120-dən çox elmi məqalənin müəllifi olan Kamal Soltanov riyaziyyatda bir çox yeniliyə imza atıb. Bu yeniliklərin nədən ibarət olduğunu öyrənmək üçün özünə müraciət etməmişdən öncə internetdə araşdırma apardıq və məlum oldu ki, həmyerlimiz riyaziyyat elminin yollarında çox böyük addımlar atıb, xeyli uğur qazanıb. Onun "Yeni bir qeyri-xətti metrik fəzalar sinfi müəyyən edilməsi, onların bilinən bu tip nəticələri", "Qeyri-xətti tənliklərin normal həll oluna bilməsini öyrənmək üçün yeni yolların verilməsi və tətbiqi", "Neuro-net və Riman problem", "Xərcəng xəstəliyinin yayılması ilə bağlı yeni riyazi model" əsərləri dünya səviyyəsində qəbul və təbii olunur.

Amma Kamal Soltanovun daha çox əsas salınması "Navye-Stoks bərabərliyi"nin həllini tapmasıdır. Məlumat üçün bildirək ki, "Navye-Stoks bərabərliyi" uzun illər həlli tapılmayan vacib, klassik məsələlər olan 7 riyazi problemləndir. Bunlar "P və NP siniflərinin bərabərliyi", "Xoca hipotezi", "Punkare hipotezi", "Riman hipotezi", "Yanq-Mills nəzəriyyəsi", "Navye-Stoks bərabərliyi"nin mövcudluğu və rahat həlli, "Berç və Svinerton-dayer hipotezi" problemləridir.

"İslam dünyasının gənclər paytaxtı" olan Şuşa şəhəri yenidən gəncləri bir araya gətirib

Gənclər və İdman Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə "İslam dünyasının gənclər paytaxtı" olan Şuşa şəhərində beynəlxalq proqram keçirilir.



Eləcə də ölkəmizə COP29-da göstərdiyi heyəratımız işinə görə təşəkkür edirik. Hesab edirik ki, orada çalışan insanlar alqışa layiq işlər görüdürlər.

Həmçinin nazirliyin "Yaradıcılıq marafonu"nda bu gün start götürüb. Bu proqram İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən olan müxtəlif istedadlı və yaradıcı gəncləri birləşdirən platformadır. Burada gənclər dörd sahə - animasiya, film, moda, dizayn üzrə fərqli məhsullar yaradacaqlar. Sabah isə qaliblər elan ediləcək. "Şuşa Yaradıcılıq Emalatxanası" çərçivəsində bəstəkar-pianoçu Piko Axundova Azərbaycan muğamını qonaqlara təqdim edib.

"İslam dünyasının gənclər paytaxtı"nın bağlanmış mərasimi dekabrın 4-də Şuşa şəhərində reallaşacaq. Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında İOT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında Qarabağın incisi Şuşa şəhəri 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" elan olunmuşdu.

Qeyd edək ki, Prezident İlham Əliyev 2024-cü il 17 aprel tarixində "Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

İdmançımız dünya çempionatında qızıl medal qazanıb

Rusiyanın paytaxtı Moskva şəhərində pauerliftingin AWPC/WPC/WPSO-A/WPSO versiyası üzrə dünya çempionatı keçirilib. 560-a yaxın idmançının mübarizə apardığı yarışda Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Belarus, Macarıstan, Çexiya, Rusiya və digər ölkələrdən atletlər birincilik uğrunda mübarizə aparıblar.

AZƏRTAC xəbər verir ki, pauerlifting üzrə Azərbaycan millisinin üzvü Zaur Cəfərov "bench press" hərəkətində 320 kiloqram nəticə ilə 7-ci dəfə dünya çempionu olub. O, həm də 3 cü dəfə "Elitar idmançı" titulluna yiyələnib.

İdmançı bu il iyunun 9-14-də Finlandiyanın Salo şəhərində AWPC/WPC versiyası üzrə keçirilmiş Avropa çempionatında da qızıl medal qazanmışdı. O, AWPC

versiyası üzrə "bench-press" hərəkətində 263 kiloqram nəticə ilə 7-ci dəfə bu titula sahib çıxmışdı. Həmçinin yeni Avropa rekorduna imza ataraq, yarışın mütləq çempionu adına layiq görülmüşdü.

Xatırladaq ki, Azərbaycanın Əməkdar idman ustası olan Zaur Cəfərov dəfələrlə nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2024-cü il üçün abunə yazılış davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatyayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azərmatbuatyayımı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat

6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) manat

3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) manat

1 aylıq - 15,60 (on beş manat altmış qəpik) manat



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzlənsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan Zığ GTTZ-nin müxtəlif hava kompressorlarının təmir xidmətlərinin (mal-material daxil) satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün son müddət 10 dekabr 2024-cü il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surət) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Göstərilən vaxtdan gec təqdim olunan sənədlər açılmadan geri qaytarılacaqdır.

Ünvan: AZ1003, Bakı şəhəri, Mikayıl Useynov küçəsi, 2.

Əlaqə telefonu: (012) 404-37-00, faks: (012) 404-37-00

Tender komissiyası

Qaçmaq, yoxsa yerimək?



Sağlamlıq üçün ən böyük təhlükələrdən biri oturmaq həyat tərzidir. İlk baxışdan belə həyat təzi rahat görünə bilər, bunun çox xəstəliklərə yol açdığı, hətta ölüm riskini artırdığı da məlumdur. Dünyada milyonlarla insan hərəkətsizliyin səbəbi olduğu xərcəng, yüksək təzyiç, ürək-damar, şəkər kimi xronik xəstəliklərdən əziyyət çəkir.

Hesab olunur ki, erkən ölümlərin 7 faizi məhz elə bununla bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ehtimalına görə, 2030-cu ilə qədər oturmaq həyat təzi səbəbindən xəstələrin sayı 500 milyon artacaq.

Hərəkətsizlik bədənin enerji sərfini azaldır, çəkiyə nəzarət çətinləşdirir. Gündəlik qəbul edilən qidanın kalorisi sərf olunandan çox olduqda artıq piy formasında orqanizmdə toplanır. Zamanında qarşısı alınmazsa, diabet, prediabet, sonsuzluq və ürək-damar kimi xəstəliklərin yaranmasına yol açır. Bunun qarşısını almaq üçün. Bunun qarşısını almaq üçün. İdmandan uzaq olan insanlar bəzən-birə qaçmağa başlayanda orqanizmə

nizama salınmasının vacibliyini vurğulayırlar. Ən yaxşı üsul kimi isə qaçış və ya gəzinti tövsiyə edilir. Bəs bunların hansı daha faydalıdır? Bununla bağlı aparılan araşdırmalar zamanı müxtəlif fikirlər səsləndirilib. İngiltərədə tədqiqatçılara görə sürətli gəzinti, Danimarkada aparılan araşdırmalara görə isə qaçmaq üsulu daha üstün hesab olunub.

Mütəxəssislər bildirirlər ki, hər iki üsul qənaətbəxş və faydalı hesab oluna da, seçim etməzdən öncə fərdi göstəricilər nəzərə alınmalıdır. Yeni başlayanlar üçün qaçış məsləhət görülür. İdmandan uzaq olan insanlar bəzən-birə qaçmağa başlayanda orqanizmə

dəyən zərərli böyük olur. Odur ki, yeni başlayanlar üçün gəzinti üsulu tövsiyə edilir. Gəzintiye alışdıqdan sonra qaçışa keçmək daha qənaətbəxş hesab olunur.

Gəzinti zamanı asta addımlarla hərəkət edilməlidir. Gündə ən azı 30 dəqiqə sürətlə gəzintilə daha çox idmanmaq lazımdır.

Qaçış ilə yeriməyin arasındakı əsas fərq birincinin daha effektiv olmasıdır. Qaçış daha çox enerji, güc və dözümlü tələb edir. Hər addımda bir ayağı yerə qaldırmaq, bir sıra sıçrayışlarla müşayiət olunur ki, bu da əzələləri daha çox işlədir.

Qaçmaq ümumi sağlamlığa əhəmiyyətli təsir göstərir. Tayvanda aparılan araşdırmaya görə, müntəzəm beş dəqiqəlik qaçış 15 dəqiqəlik gəzinti ilə eyni dərəcədə ömür uzadır. Bundan əlavə, 25 dəqiqəlik fasliyə qaçmaq və təxminən bir saat yarım sürətli addımlarla gəzmək ölüm riskini 35 faiz azaldır. Bu zaman qan təzyiqi

aşağı düşür, pis xolesterin (LDL) azalır, qan şəkərinin səviyyəsi sabitləşir və yaxşı xolesterin (HDL) artır.

Qaçmağa başlamazdan əvvəl orqanizmə uyğunlaşmaq üçün vaxt vermək vacibdir. Bu, xüsusən uzun fasilədən sonra yenidən qaçmağa başlamağı planlaşdıranlara aiddir. Qaçış zamanı hər bir addım bədəni öz ağırlığından təxminən üç dəfə çox stres altında qoyur, diyə oynaqlarının üstünə düşən yük artır və oynaqlar tez zədələnmə bilər. Bunun qarşısını almaq üçün isə qaçış texnikası düzgün qurulmalı, idman növünə uyğun geyim və ayaqqabıdan istifadə edilməlidir.

Ümumilikdə hər iki idman növündə bütün risklər nəzərə alınmalı, bu, insanın sağlamlıq vəziyyətinə görə seçilməlidir. Qaçmağın müsbət təsirləri özünü daha tez göstərsə də, sürətli yerimək daha az risk yaradır.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

ALLAH RƏHMƏT ELƏSİN!

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Aynur Poluxova, baş həkimi və iş kollektivi xəstəxananın Qəbul şöbəsinin müdiri Gözəl Novruzovaya qardaşı

AĞAMƏHƏMMƏD AĞASƏF OĞLU

ABDULRAZAQOVUN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznü başsağlığı verir.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Aynur Poluxova, baş həkimi və iş kollektivi xəstəxananın Yenidöğülmuşların patologiyası şöbəsinin həkimi Gülmira Hüseynovaya atası

İBRAHİM NURMƏMMƏD OĞLU

MUSTAFAYEVİN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznü başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman
Baş redaktor müavinləri	- 538-86-86,	və informasiya şöbəsi - 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	İlanatirəsi şöbəsi - 538-56-60, 434-55-58
Məsəl kitab	- 539-43-23,	İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Məsəl kitab müavinləri	- 539-44-91,	Fototillüstrasiya şöbəsi - 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompüter mərkəzi - 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühəssisatlıq - 539-59-33

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə,
"Azərbaycan" nəşriyyatı,
IV mərtəbə
contact@azerbaijan-news.az
azerbaijan@mail.ru



www.azerbaijan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin məvqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 4227
Sifariş 2788

Qiyməti 60 qəpik